

QOY ƏDALƏT ZƏFƏR ÇALSIN!



"SƏS" qəzeti mənim
üçün ən əziz qəzetdir

Ilham Aliyev

SƏS

Qəzet 1991-ci il yanvarın 11-dən çıxır



№ 241 (5961) 27 dekabr 2019-cu il. "Əlincə" Azərbaycan Xeyriyyə Cəmiyyətinin orqanı. Qiyməti 40 qəpik

Prezident İlham Əliyev "Rossiya-24" televiziya kanalına müsahibə verib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının "Rossiya-24" televiziya kanalına müsahibə verib. AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı müsahibədə Azərbaycan-Rusiya ikitərəfli münasibətləri və digər məsələlərlə bağlı sualları cavablandırıb.

5

Mixail Qusman: "Mən
istəyirəm ki, Vətənim
Azərbaycan
çıçəklənsin"



8

"Hazırda Azərbaycan
MDB məkanında minimal
pensiyanın beynəlxalq
dollarla ifadəsinə görə
1-ci yerdədir"



11

Sergey Lavrovun "qəribə"
fikirləri: Ermanistanda yeni
iki terror qaynağının
formalaşması ehtimalı
fonunda



Prezident İlham Əliyev Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 26-da Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi yeni avtomobil yolunun tikintisi ilə tanış olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə Heyətinin sədri Saleh Məmmədov görülen işlər barədə dövlətimizin başçısına məlumat verib:

- Möhtərem cənab Prezident, xoş gəlmisiniz. Bu gün biz 2018-ci ildə təməlini qoymuşuz 45-ci kilometrdən Rusiya Federasiyasının sərhədində qədər olan 192 kilometr yolun başlanğıcında dayanmışıq. Biz 192 kilometrlik bu yolu 4 lota bölmüşük. Bu, birinci lotdur, hansı ki, Zeynalabdin Tağıyev qəsəbəsinin Giləzi qəsəbəsinə qədər 30 kilometrlik yoldur. Bu yolun hazırda bir istiqamətdə 90 faizinin asfalt-beton örtüyünü tam yerinə yetirmiş. Yerde qalan hissələrinin isə tikintisi gedir. Bu hissələrdə yolun tam eni 27,5 metr olacaq. Hərəkətin hər iki istiqamətdə iki zolaq olacaq. Yol ödənişli olduğu üçün dayandığımız bu yerde turniketlər qoyulacaq. Turniketlər hissəsində hər istiqamətdə 5 cərgeli yol olacaq, 4 cərgesi hərəkət, 1 cərgesi ehtiyat maşınlarının saxlanması üçün. Cənab Prezident, gördüyüünüz bina bu yola xidmət üçün tikilir. Yolun hər iki tərəfi çəpərlənəcək ki, hərəkət hissəsinə kənar heç ne daxil ola bilməsin. Yol etrafında maşınlara xidmet üçün da yanacaqlar olacaqdır.

Prezident İlham Əliyev: Neçə dayanacaq nəzərdə tutulub?

Saleh Məmmədov: 8 gediş, 8 isə qayışdır hissəsində. Cənab Prezident, əsas odur ki, əvvəlki yol Bakıdan Samur sərhəd-kecid məntəqəsinə qədər 208 kilometr idi, indi isə 16 kilometr qısalıb ve 192 kilometr olub. Bu da onunla elaqədardır ki, yol rayon mərkəzlərindən keçməyəcək, yalnız onlara qovşaqla birləşəcəkdir.

Prezident İlham Əliyev: Bu indiki yola da birləşmə varmı?

Saleh Məmmədov: Bəli, var.

Prezident İlham Əliyev: Birinci birləşmə Gilezidədir?

Saleh Məmmədov: Gilezidə olacaq, yolun 30-cu kilometr hissəsidə. Bu, ümumi götürürəndə 75-ci kilometr adlanır. Amma layihə qiyməti ilə 30-cu kilometrdir. Bu, ikinci lotdur, hansı ki, Gilezidən başlayır Şabran'a qədər. O da 27 kilometrdir. Üçüncü lot Şabrandan Gəndob qəsəbəsinə qədər olacaq. Gəndob qəsəbəsindən də Xaçmazın girişinə qədər, Xaçmazdan sonra Qusar-Yalama-Xudat hissəsinə qədər, bir də oradan düz sərhəd-kecid məntəqəsinə, 192-ci kilometr.

Prezident İlham Əliyev: Yeni açılmış körpünün girəcəyinə qədər?

Saleh Məmmədov: Bəli, yeni açılmış körpünün girəcəyinə qədər. Avtomobilər Rusiya Federasiyasının ərazisində 4 cərgə ilə daxil olacaq. Bu erazilər boş, çöl torpaqları id. Sizin göstərişinə əsasən və küməyiniz nəticəsində pay torpaqlarının təzminatı ödənilərək alınıb, yol çekilişi üçün dövlət torpağından



da ayrılib. Yəni, yol altına düşən bütün torpaq sahələrinin ödənişi tam həll olunub. Bu gün yolun çekilişi bütün lotlar üzrə davam etdirilir. Ar-tıq 2020-ci ilin may ayının əvvələrində bu yolun 100 kilometr hissəsinin tam ödənişli şəkildə istismara verilməsi nəzərdə tutulur. Cənab Prezident, bu stenddəki isə Moskva prospekti ilə 20 Yanvar küçəsinin kəsişməsində yerüstü piyada keçidi, tikilib tam hazırlıdır. Yolun bu hissəsindən həmisi piyadalar keçirdi, sıxlıq yaranırdı. Bu, 130 metrlik dayaqsız yeni yol keçidiidir.

Prezident İlham Əliyev: İndi gərek yol boyu bütün texniki parametrlər gözənləşin, yolları ikiye ayıran yerlər də müasir seviyyədə olmalıdır. Çünkü mən sizə irad tutmuşam, bəzi yollarda daralma var, böyüme var. Ona görə onlar yolda təhlükə yarada bilər. Burada ayırıcı bir xətt olmalıdır.

Saleh Məmmədov: Bəli cənab Prezident, bir xətt olacaq. Sizin göstərişinə əsasən həmin kecidləri müəyyən hissələrdə qoymuşuq. Bu yolda Taxtakörpündə gələn su kanallarından suvarma torpaqlarına kecidlər var. Hamısı böyük kecidlərdir, insanlar və heyvanlar üçün kecidlər də nəzərə alınır. Yolboyu rayon mərkəzlərinə ayrılan kecidlər var, qəsəbələrə getmək və geri dönmə üçün 14 yol qovşağı nəzərdə tutulub.

Prezident İlham Əliyev: Bu istiqamətdə turniket harada quraşdırılacaq?

Saleh Məmmədov: Biri Gilezidə olacaq, Şabran'a dönen yerdə. Ümumiyyətə, ödəniş məntəqələri

ile birlikdə 7 turniket olacaq. Yolboyu bütün ödəniş məntəqələrinə elektrik kabelləri çekilib.

Prezident İlham Əliyev: Gör-düm, mövcud yolun da təmirini aparırsınız, yeni asfalt vurulub.

Saleh Məmmədov: Bəli, cənab Prezident, yay aylarında düz Quba-yı qədər tam təmir etmişik. Çalışa-cağıq ki, o yolun təmirini mərheleli şəkildə yerine yetirək ki, gələcəkdə insanlar əziyyət çekməsinlər.

Prezident İlham Əliyev: Çok yaxşı. Bu yolun tikintisine böyük ehtiyac var. İndi həm Rusiya ile ticarət dövriyyəmiz artır, həm də Azərbay-can tranzit ölkə kimi öz imkanlarını ortaya qoyur. İrandan Rusiyaya, Rusiyadan İrana yükdaşımalarının hecmi artır. Bele olan haldə elbette ki, bizim yol infrastrukturunu artan yüksəkləri daşımaq üçün yeni imkanla-

ra malik olmalıdır. Eyni zamanda, sənəsişlər üçün də çox gözəl im-

kanlılar yaradılacaq. Çox təhlükəsiz bir yol olacaq və eyni zamanda, şimal rayonlarımızda da bu yoldan istifadə edənlərin sayı artacaq. O

cümlədən Şahdaq qış xızık kurortuna, Qurbanın mənzərəli yerlərinə getmək üçün həm xarici, həm yerli turistlər, həm də rayon sakinləri bu yoldan istifadə edəcəklər. Eyni zamanda, bu, çox mənzərəli yol olacaq, çünkü sahilboyu gedəcək. Əm-nəm ki, gələcəkdə bu zonada turizm imkanı da dəyərləndiriləcək və in-

vestisiya qoyuluşu da nəzərdə tutulacaq. Yol olan yerdə həyat var, in-

kişaf var, ticarət var, rahatlıq var.

Sumqayıt Şəhər icra Hakimiyyətinin başçısı Zakir Fərəcov: Cənab Prezident, 500 hektarlıq böyük

canda, həm də başqa ölkələrdə layihələrdə iştirak etməlidirlər. Yol infrastrukturunun seviyyəsinə görə biz dünyada 27-ci yerdəyik, böyük nəticədir. Həm əhatə dairesi artır, həm də keyfiyyət. Bu il min kilometrdən çox yol çekilib. Gələn il də bu tempə gedəcəyik.

Saleh Məmmədov: Cənab Prezident, bunların hamısı Sizin diqqət və qayğıınız sayəsindədir. Biz də çalışırıq ki, Sizin etimadınızı doğrudan. Görülən bütün bu işlər görə Size minnətdarıq.

Prezident İlham Əliyev: Sağ olun.

Son illərdə regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla icrası nəticəsində ölkəmizdə magistral, respublika və yerli ehe-

ərazidir.

Saleh Məmmədov: Cənab Prezident, həm də bu yolun sayəsində Rusiya sərhədindən İrana qədər məsafə 45 kilometr qisalacaqdır.

Prezident İlham Əliyev: Elədir, həm yanacağa qənaət olunacaq, həm də vaxta. Ona görə bu yolun çox böyük əhəmiyyəti var.

Saleh Məmmədov: Çok sağ olun ki, Siz buna önem verirsiniz.

Prezident İlham Əliyev: Siz də bu yolları keyfiyyətlə çəkirsiniz, bili-rəm.

Saleh Məmmədov: Bəli, öz şirkətlərimizdir.

Prezident İlham Əliyev: Bəli, siz Bakı-Aeroport yolunu 2008-ci ildə istifadəye verdiniz, bu güne qədər orada demək olar ki, heç bir problem yoxdur. Yol on bir il ərzində belə veziyətdə saxlamalı olacaq, çünkü sahilboyu gedəcək. Əm-nəm ki, gələcəkdə bu zonada turizm imkanı da dəyərləndiriləcək və investisiya qoyuluşu da nəzərdə tutulacaq. Yol olan yerdə həyat var, in-kişaf var, ticarət var, rahatlıq var. Sumqayıt Şəhər icra Hakimiyyətinin başçısı Zakir Fərəcov: Cənab Prezident, 500 hektarlıq böyük

“Türkiyə-Azərbaycan əlaqələri bu gün ən yüksək zirvədədir”

Prezident İlham Əliyev Türkiyənin Ticarət nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZERTAC xəber verir ki, qonaqları salamlayan Prezident İlham Əliyev dedi: Xoş gəlmisiniz.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 26-da Türkiyə Respublikasının Ticarət naziri xanım Ruhsar Pekcanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. AZERTAC xəber verir ki, qonaqları salamlayan Prezident İlham Əliyev dedi: Xoş gəlmisiniz.

Ruhsar Pekcan: Cox təşəkkür edirik. Cox məmənun oldug. Cənab Prezidentimizin Sizə sevgilərini, salamlarını getirdik.

Prezident İlham Əliyev: Sağ olun, təşəkkür edirəm.

Ruhsar Pekcan: Cənab Prezidentimizin və Sizin uzaqqorənliliklə ölkələrimiz arasında əməkdaşlığı verdiyiniz önəmə əsaslanaraq biz cənab nazir Cabbarovla birlikdə iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsi istiqamətində, inşallah, gözel işlər görəcəyik. Bu gün onuna da görüşümüz olacaq. Xatırladıq ki, Birgə iqtisadi Komissiyanın toplantısında 147 maddədən ibarət ortaq fəaliyyət planı hazırlanıdı. Mən cənab Cabbarov ilə birlikdə bu 147 maddədə qarşıya qoyulan vəzifələrin həyata keçirilməsini daim nəzarətdə saxlayacaqı. Azərbaycanın Gömrük Komitesinin sədri ilə Ankara görüşümüzə Sədələşdirilmiş Gömrük Dəhlizi ilə bağlı anlaşma memorandumu imzalamaşıq. Azərbaycan, Gürcüstan, Türkiye olaraq Sizlərin də dəstəyi ilə, inşallah, həm ortaq biznes forumu keçirəcək, həm də ortaq Sadələşdirilmiş Gömrük Dəhlizi haqqında anlaşma memorandumu imzalayaraq ölkələrimiz arasında ticarətin, gömrük-keçid prosedurlarının asanlaşdırılması ilə bağlı birgə ad-



dımlar atacaqıq. Həmçinin cənab prezidentimizin dəstəyi ilə yaxın zamanlarda bize güzəştli ticarət müqaviləsi imzalamaq qismət olacaq. Zati-alinizin və cənab Prezidentimizin razılığı ilə bu müqaviləni, - 15 maddəlik məhdud bir müqavilədir, - genişləndirib sənəde yeni nəsil azad ticarət razılaşmalarını, xidmətləri, sərmayələri də daxil etmək istəyir. Azərbaycanın, SOCAR-in Türkiyədəki sərmayələri bizim üçün son dərəcədə önemlidir. Biz de bütün dəstəyimiz, təşviqimizle SOCAR-in yanındayıq. Inşallah, yeni sərmayələr də gözəyir. Azərbaycanın investisiya imkanlarının tanıdlılması ilə bağlı sentyabrda təqdimat təşkil etməyi nəzərdə tuturdum. Amma, cənab Prezident, indi həmkarlarımıza müzakirələr aparıb fevral ayında Türkiyədə Azərbaycanın investisiya iqlimi ilə bağlı təqdimat təşkil etməyi planlaşdırırıq.

Prezident İlham Əliyev: Cox

gözəl, çox təşəkkür edirəm. Xahiş edirəm mənim də səmimi salamlaşımı əziz qardaşım Prezident Rəcəb Tayyib Erdoğan'a çatdırırasınız. İki gün bundan önce biz telefonla danışmışıq, bu il ərzində görülmüş işlərə bir daha nəzər saldıq. Doğrudan da 2019-cu il bizim əlaqələrimiz üçün çox uğurlu il olmuşdur. Bizim çoxsaylı görüşlərimiz, eyni zamanda, nazirlər səviyyəsində keçirilmiş görüşlər, beynəlxalq tədbirlərdə görüşlərimiz birləşməmizi da-ha da gücləndirdi. Bildiyiniz kimi, bu il Bakıda Türkəlli Dövlətlərin Əməkdaşlıq Şurasının Zirvə Görüşü keçirilmişdir. Bu Zirvə Görüşü bir daha türkəlli dövlətlər arasında birliyi, həmərəyliyə təsdiq etdi. Əlbəttə, Türkiyə-Azərbaycan əlaqələri xüsusi önəm daşıyır və bu əlaqələr bu gün ən yüksək zirvədədir. Biz siyasi, iqtisadi, sərmayə qoyuluşu, enerji, nəqliyyat, mədəniyyət sahələrində sıx əməkdaşlıq edirik. Elə bir sahə yoxdur ki, biz uğurla

əməkdaşlıq etməyək.

Əlbəttə, bu il də çox ənəmlı hadisələr birgə qeyd olundu. Onlardan biri de TANAP-in Avropa sərhədine çatdırılması layihəsidir. Biz TANAP-in Türkiyə bazarına çatdırılmasını keçən il qeyd etmişdik. Bu il noyabrın sonunda ise TANAP artıq Avropa sərhədine çatdırıldı və bu tarixi hadisəni birləşdə qeyd etdik. Əminəm ki, gələn il Cənub Qaz Dəhlizi tam istismara veriləcək və beləliklə, bizim birgə həyata keçirdiyimiz bu nehəng layihə artıq başa çatacaq.

Qarşılıqlı sərmayə qoyuluşu məsələlərində də çox gözəl nəticələr var. Azərbaycan bu günə qədər Türkiyəyə 17 milyard dollardan çox, Türkiyə isə Azərbaycana 12 milyard dollardan artıq sərmayə qoyub. Qeyd etdiyiniz kimi, SOCAR-in yeni planları, yeni sərmayə qoyuluşu layihələri var. Onlar da həyata keçdirəcək bizim Türkiyəyə yatırıdığımız sərmayənin həcmi

20 milyard dollara çatacaq. Bu, bir daha bizim qardaşlığımızı göstərir. Çünkü ancaq bir-birinə sıx bağlı olan ölkələr bir-birinin iqtisadiyyatına bu qədər yatırım qoya bilərlər.

Biz çox şadıq ki, Azərbaycanda yüzlərlə Türkiye şirkəti fəaliyyət göstərir. Onlar bizim üçün çox ənəmlı layihələrde - xüsusi texnoloji baxımdan tutumlular, inşaat və sənaye layihələrində iştirak edirlər. Bakıda bir çox müasir binanın inşaatında, dizaynında və memarlığında Türkiye şirkətlərinin izi vardır. Burada xarici şirkətlər arasında dövlət xətti ilə gerçəkləşən layihələrdə Türkiye şirkətləri böyük üstünlük təşkil edir. Bu da təbiidir. Çünkü biz hər bir sahədə bir-birimizi dəstəkləyirik, həm siyasi sahədə, həm də iqtisadi və ticarət sahələrində. Qarşılıqlı ticarət dövriyyəsi də artır. Artıq hazır olan preferensial ticarət anlaşması da imzalanandan sonra ticarət dövriyyəsi daha da artacaq.

Əminəm ki, sizin Azərbaycana bugünkü səfəriniz çox uğurlu olacaq. Bu, bizim ilin sonunda iki ölkə arasındaki əlaqələrə verdiyimiz ənəmlərə qədər. Yekun da çox müsbətdir.

Ruhsar Pekcan: İnşallah, cənab Prezidentim. Azərbaycanın və Türkiyənin beynəlxalq platformalarda hər zaman bir-birinə yanında olması da cənab Prezidentimizin və Zati-alinizin sayəsində bizim ayri bir xüsusiyyətimizdir. Biz sizlərə təşəkkür edirik. Sizin TANAP-la bağlı mərasimdəki çıxınızı daim xatırlayıram. Bu, möhtəşəm, ölkələrimizin əlaqələrini çox yaxşı izah eden bir çıxış idi.

Prezident İlham Əliyev: Sağ olun.

Dünya KİV-ləri AZERTAC-in “İlham Əliyev. Əli xalqın nəbzində olan islahatçı Prezident” sərlövhəli məqaləsini yayıb

da iştirakı da daxil olmaqla, onun liderlik keyfiyyətləri, Heydər Əliyev kursunu uğurla davam etdirəmisi, dövlət başçısı kimi 16 illik fəaliyyəti, Azərbaycanın böyük qazandığı uğurlar geniş təhlil olunur. Həmçinin Prezident İlham Əliyevə xas olan liderlik keyfiyyətlərindən, onun rəhbərliyi ilə həyata keçirilən inqilabi islahatlardan ve bənzərsiz layihələrdən etrafı bəhs olunur.

Məqalə “China Daily” ilə yaşı, bir çox digər xarici KİV-lərde, o cümlədən Malayziyanın BERNAMA Milli Xəbər Agentliyinin, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Milli Xəbər Agentlikləri Birliyinin (UNA) saytlarında, Almaniyanın “Enews”, Ukraynanın “Versii”, Rusiyanın “Russia-on”, Ruminiyanın “Amosnews”, “Ultima Ora”, “News24hours”, Qazaxistannın “Newsroom”, “Turkistannews”, “Kaz.365info”, Qırğızistannın “Turkelpress”, “Vatanpress”, Serbiyanın “Balkanin”, Güröstəninin “24news.ge”, “Saqinform”, İndoneziyanın “Minanews” portallarında da yayılıb.

“China Daily” qəzeti AZERTAC-in materiallarını yaymağa artan maraqlı iki media qurumu arasında dəstluq və əməkdaşlığı əlaqələrindən qaynaqlanır. Bu əməkdaşlığın əsası Şanxay Əməkdaşlıq Təşkilatının birinci Media Sammiti zamanı qoyulub və tərəflər əlaqələrin genişləndirilməsinə dair razılığa gəlib. Yaxın vaxtlarda əməkdaşlıqla bağlı rəsmi sənədin imzalanması gözlənilir.

Qəzet bir müddət əvvəl “Siyasətdə varislik: Azərbaycan taleyi və simasını dəyişən 26 il” sərlövhəli analitik məqaləni de AZERTAC-in saytından götürüb olduğu kimi dərc etmişdi. “China Daily” bu dəfə “Ilham Əliyev. Əli xalqın nəbzində olan islahatçı Prezident” adlı məqaləni daha operativ şəkildə - yazı AZERTAC-in saytında yayıldıqdan cəmi üç saat sonra öz internet səhifəsində yerləşdirib.

Ümumilikdə, 100 milyondan çox çap, onlayn, sosial şəbəkələr, mobil cihazlar üçün tətbiqlər üzrə abunəçisi olan “China Daily” təkcə Çinlə deyil, eləcə də dünyada ingilis dilində nəşr edilən ən populyar qəzətlərdən biridir. Onun xarici ölkələrdəki oxucularının sayı Çindəki oxuculardan çoxdur. Qəzeti Çində buraxılan əsas nəşrinə paralel olaraq, ABŞ-da (Nyu-York), Avropada (London), Afrikada (Nayrobi) və Asiya ölkələri üçün Hon-

konqda ayrıca versiyaları dərc olunur.

Xatırladaq ki, “Ilham Əliyev. Əli xalqın nəbzində olan islahatçı Prezident” sərlövhəli məqalədə Azərbaycan Prezidentinin heyat yolu və fəaliyyəti - Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutundakı tələbəlik və müəllimlik illəri, Dövlət Neft Şirkətinin vitse-prezidenti vəzifəsində çalışdığı vaxt ölkəmizin neft ehtiyatlarının xarici şirkətlərlə birgə işlənilməsinə dair kontraktla bağlı danışıqlar-

Bu gün Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Bizim idman natiçələrimiz, uğurlarımız, qələbələrimiz, eyni zamanda, idmana dövlət tərəfindən göstərilən dəstək, dövlət programlarının icrası, əlbəttə ki, beynəlxalq idman qurumları tərəfinən da yüksək qiymətləndirilir". Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev Milli Olimpiya Komitəsində 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimində çıxışı zamanı vurğulayıb. Dövlət başçısının sözlərinə görə, təsadüfi deyil ki, Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi ve beynəlxalq federasiyalar bizim fəaliyyətimizə çox yüksək qiymət verirlər: "On əsas məsələ ondan ibarətdir ki, Azərbaycanda idmanın kütləviyyəti təmin edilir, idmanla məşğul olmaq istəyən gənclərin sayı kəskin surətdə artır, biz bunu görürük və izleyirik".

Ümummilli Lider Heydər Əliyevin siyasi və iqtisadi kursunu uğurla davam etdirən, ideyalarını gerçəkləşdirən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasetinin mənətiqi neticəsi olaraq, ölkənin bütün sahələrində, eləcə də, idman sahəsində böyük nailiyetlər elde olunub. Azərbaycan dünyanın idman arenasında artıq özünə laiyqli yer tutub. İstər beynəlxalq yarışlarda iştirakı, istərsə də, beynəlxalq yarışlara ev sahibliyi etməsi ilə.

BİZİM İDMANÇILARIMIZ BEYNƏLXALQ İDMAN YARIŞLARINDA 775 MEDAL QAZANMIŞLAR, ONLARDAN 271-İ QIZIL MEDALDIR"

Son illerde dünyada ən sürətli templərlə inkişaf edən ölkəyə çevrilən Azərbaycanda 300-dən çox beynəlxalq yarış keçirilib. Dünyanın idman ictimaiyyətinin diqqətini çəkən Azərbaycanda ən irimiqyaslı yarışlar yüksək səviyyədə təşkil olunur. Bu yarışların Azərbaycanda keçirilməsi, bir daha inkişaf etmiş bir dövlət olaraq, hər bir sahəde olduğu kimi, idmanda da ölkəmizə böyük imic qazandırıb. Dünyaya əminliklə bəyan etdiyi gücünü, qüdrətini və təhlükəsizlik tədbirlərinə cavabdehliyini göstərib. Eyni zamanda, ölkəmizdə idmançılar hərəkəflə qayğı ilə əhatə olunur ki, bu da, beynəlxalq yarışlarda daha böyük uğurlar elde etməye imkan yaradır. Mövcud idman obyektləri yenidən qurulur, eyni zamanda, yeniləri inşa edilir. Digər tərəfdən, Azərbaycan, müntəzəm olaraq qıtə və dünya miqyaslı idman yarışlarına ev sahibliyi edir. Cənab Prezident idman sahəsində görülən işlərin gəncləri hevəsləndirdiyini diqqətə çatdırıb: "Ümumiyyətə, hesab edirəm ki, idman sahəsində görülen işlər gəncləri de hevəsləndirir. Azərbaycan gənclərinin idmana böyük maraq göstərmələri bizi sevindirir. Əlbəttə ki, görkəmlə idmançılarımızın uğurları bizim idman şöhrətimizi daha da yüksəklərə qaldırıb. Bu baxımdan, bu il de əlamətdar il olmuşdur. Bizim idmançılarımız beynəlxalq idman yarışlarında 775 medal qazanmışlar, onlardan 271-i qızıl medaldır. Bu, onu deməye əsas veri ki, idmançılarımız ölkəmizi beynəlxalq yarışlarda ləyqətə təmsil ediblər və Azərbaycanın dövlət himnini dəfələrlə səsləndiriblər, bizim bayrağımızı yüksəklərə qaldırıblar".

Dünya idmanının tarixində ilk dəfə keçirilən Avropa Oyunlarında Azərbaycan təmsilçilərinin 21 qızıl medali qazanması və 21 dəfə Azərbaycan bayrağının yüksəldilmesi, Dövlət Himnini səsləndirilməsi idmana olan qayığının nəticəsi idi. Eləcə də, Azərbaycanın 2017-ci ildə 4-cü İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməsi de ölkəmizin idman arenasında söz sahibi olmasına delalət edir. Dövlət başçısı aparıcı beynəlxalq idman qurumlarının Azərbaycanı idman ölkəsi kimi tanıdığını bildirib: "Bizim idman sahə-

Azərbaycan dünyanın aparıcı idman ölkələrindən biridir

Prezident İlham Əliyev: "Hər bir idman qələbəsi, xüsusilə, mötəbər beynəlxalq yarışlarda qazanılmış qələbə ölkəmizdə milli qürüru, milli ruhu yüksəldir"



sində ən böyük nailiyetimiz keçən Yay Olimpiya Oyunlarında qazanılmış qələbədir. Medalların sayına görə Azərbaycan dünya miqyasında 14-cü yere layiq görülmüşdür. Bu, tarixi qələbədir və bu, təsadüfi qələbə deyil. Çünkü ondan bir il əvvəl - 2015-ci ildə Bakıda keçirilmiş Avropa Oyunlarında Azərbaycan komanda hesabında ikinci yere qalxmışdır".

Dünya və islam aləmi üçün çox önemli idman yarışının ölkəmizdə təşkilü dünya miqyasında nüfuzumuzun göstəricisidir. Daha sonra Azərbaycan velosiped idmanının BMX növü üzrə dünya çempionatını, "Formula-1" yarışlarını və və digər oyunları uğurla keçirdi. Beynəlxalq Gimnastika Federasiyasiının 82-ci Kongresi, Dünya Antidoping Agentliyinin Təsisiçilər Şurası və İcraiyyə Komitesinin icası, Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin XX Qlobal Forumu çərçivəsində müxtəlif idman növleri üzrə yarışlar və digər müüm beynəlxalq turnirlər və tədbirlər yüksək səviyyədə təşkil olundu. Cari il aprelin 26-28-de Bedii Gimnastika üzrə Dünya Kuboku, mayın 17-19-da isə bu növə Avropa Çempionatı respublikamızda keçirildi. Mayın 24-26-da qitənin ən güclü aerobika gimnastları paytaxtımızda toplaşdırılar. Bakı "Bakı 2019" XV Avropa Gənclər Yay Olimpiya Festivalına ev sahibliyi etdi. MDB ölkəleri zəhmətkeşlərinin beynəlxalq V idman Oyunlarında Azərbaycan idmançıları 37 medal - 9 qızıl, 12 gümüş və 16 bürünc medal qazandılar.

"HAZIRDA BİZİM ANCAQ BÖL-GƏLƏRDƏ 45 OLİMPIYA İD-MAN MƏRKƏZİMİZ VAR"

Ölkəmiz keçirilən bütün beynəlxalq idman yarışlarına tam hazır vəziyyətdədir. Bələ yarışların keçirilməsi və idmançılarımızın bu və ya digər yarışlarda qalib olması, onu göstərir ki, Azərbaycan dünyanın qabaqcıl idman ölkəleri sırasında öz layıqli yeri tutub. Ölkəmizdə mötəbər idman yarışlarını keçirməsinin arxasında da, məhz Azərbaycanın inkişafı, müasir infrastruktur və təhlükəsiz ölkə olması amili dayanır. Ölkəmizdə müasir tələblərə cavab verən möhtəşəm idman qurğuları fəaliyyət göstərir. Cənab Prezident bilir ki, idman mütəxəssisləri çox gözəl şəraitdə işləyirlər, idmançılar üçün de bütün şərait yaradılıb. Onların təlim-məşq toplantıları, beynəlxalq yarışlarda iştiraki və idmanla məşğul olmaları üçün yaxşı şərait yaradılıb: "Hazırda bizim ancaq bölgələrdə 45 Olimpiya idman Mərkəzimiz var. Bu il bir mərkəz Beyləqan şəhərində mənim iş-

tirakımı açılıbdır. İki Olimpiya idman Mərkəzi açılışa hazırlır - Yardımlı və Tərtər rayonlarında. İki Olimpiya Mərkəzinin tikintisi davam etdirilir - Goranboy və Neftçala şəhərlərində. Yevlax şəhərində Olimpiya Mərkəzinin layihələndirme işləri başa çatıb və əminəm ki, yaxın zamanlarda onun inşası başlanacaq. Beleliklə, biz demək olar ki, hər bir rayonda müasir idman kompleksi istifadəyə verərək idmançılar üçün şərait yaratdıq. Bu, həm gənc idmançıların idman bölmələrində hazırlıq keçmələri, həm də şəhər və rayon sakinləri üçün gözəl imkandır".

Bu gün ölkəmizde Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Bakı Su idmanı Sarayı, Bakı idman Sarayı, Atletlər Kəndi və bir sıra idman qurğuları var.

"BİZİM GƏNCLƏRİMİZ, NƏINKİ FİZİKİ CƏHƏTDƏN GÜCLÜDÜR, EYNİ ZAMANDA, ONLARIN İNTELLEKTUAL POTENSİALI DA ÇOX YÜKSƏKDİR"

Cənab Prezident çıxışında idman nailiyetləri arasında şahmatçıların uğurlarını da qeyd edib. "...bu, onu göstərir ki, bizim gənclərimiz, nəinki fiziki cəhətdən güclüdür, eyni zamanda, onların intellektual potensialı da çox yüksəkdir. Bizim görkəmlə şahmatçılarımız Teymur Rəcəbov Dünya Kubokunun qalibi olmuşdur. Bu, tarixi hadisədir. On altı yaşadək yeniyetmələrdən ibarət şahmat komandanız Dünyə Şahmat Olimpiadasının qalibi olmuşdur. Bu da, onu təsdiqləyir ki, şahmata göstərilən diqqət, son illərdə rayonlarda şahmat məktəblərinin açılması öz nəticəsini vermekdədir".

Bu gün bölgələrimizdə dövlət başçısının coxsayılı səfərləri çərçivəsində şahmat məktəplerinin açılışı, ənənəvi olaraq, proqrama salınıb. Ölkəmizdə fəaliyyət göstərən eksər şahmat məktəblərinin açılışında iştirak etdiyini qeyd edən Cənab Prezident, əfsuslar olsun ki, 1980-ci illərin sonlarında və 1990-ci illərin əvvəllərində bir çox şahmat məktəblərimizin təyinatının dəyişdirildiyini və o binaların özülləşdirilmiş, orada ticarət obyektlərinin açıldığını da diqqətə çatdırıb: "Əlbəttə ki, bu, o vaxtı rəhbərlik tərfindən bizim intellektual potensialımıza vurulmuş böyük zərbə idi".

İDMANIN KÜTLƏVİ XARAK-TER ALMASINDA MƏTBUAT ORQANLARI FƏALİYYƏTİNI

GÜCLƏNDİRMƏLİDİR

Dövlət başçısı çıxışında tövsiyə edərək bildirib ki, hər bir vətəndaş idmanla məşğul olsun. "Özü de həftədə, ayda bir dəfə yox, müntəzəm olaraq" deyən Cənab Prezident bunun çox böyük xeyri olduğunu və əger belə olarsa, her bir insanının öz həyatında bu-nu görəcəyini diqqətə çatdırıb: "Mən ümid edirəm ki, biz buna nail olacaq. Çünkü başqa sahələrdə mənim tövsiyələrim, artıq həyatda öz əksini tapır". Dövlət başçısı rayon mərkəzlərində və kəndlərdə yeni xəstəxanaların, tibb ocaqlarının açılışı zamanı dəfələrlə eyni məsələyə qaydırıb hər bir vətəndaşın ildə bir dəfə tibbi müayinədən keçməyi tövsiyə etdiyini bildirib: "Artıq bir neçə ilər ki, böyük maarifləndirmə və təbligat işləri apararaq, vətəndaşların pulsuz müayinədən keçmələri üçün imkanlar yaradıq. Bu il 5 milyondan çox Azərbaycan vətəndaşı pulsuz tibbi müayinədən keçibdir. Orada müayinədən keçən vətəndaşların əger hər hansı bir xəstəliyi olarsa, dərhal müalicə edilir. Əger rayon şəraitində buna imkan yoxdursa, Bakıya göndərilir və beləliklə, insanlar öz səhhatini qoruyurlar. Biz buna nail olmuşuq və deyə bilerəm ki, Azərbaycan bəlkə de dünyada dövlət tərəfindən bütün vətəndaşlara tibbi müayinədən keçmək şəraitinin yaradıldığı nadir ölkələrdən biridir. Əminəm ki, mənim hər bir insanın fiziki imkanlarına uyğun olaraq, idmanla məşğul olması bareədə tövsiyə də həyatda öz əksini tapacaq. Onda, hər bir insan görəcək ki, bunun nə qədər böyük faydası var. Bizim idman şöhrətimizi yüksəklərə qaldıran görkəmlə idmançılarımıza da tövsiyə edirəm ki, onlar da bu maarifləndirmə işlərində fəal iştirak etsinlər. Gənclər və idman Nazirliyi, Milli Olimpiya Komitəsi, idman cəmiyyətləri və klublar idmanın kütləviyyiliyini təmin etsinlər".

"Bizim mətbuat orqanları gərek bu sahədəki fəaliyyətini gücləndirsənə" deyən Cənab İlham Əliyev bizim bəzi televiziya kanallarında aerobika və başqa fiziki fəaliyyətlə bağlı verilişlərin olduğunu bildirib: "Bu verilişlərə vətəndaşlara göstərilir ki, idmanın hansı növünü, hansı hərəkətləri ev şəraitində edə bilər. Amma hesab edirəm ki, bu, kifayət deyil. İdman kütləvi karakter almışdır, ona görə yox ki, biz daha çox medallar qazanmaq əzmindəyik, - halbuki bu da vacibdir, - ona görə ki, bizim millətimiz sağlam olsun, xəstələnməsin. İdmanla məşğul olan insanlar, buradakı idmançılar bunu öz həyatlarında görürələr. Baxmayaraq ki, iş qrafikim çox gərgindir, mən idmanla müntəzəm, fasilesiz məşğul olram. Bəlkə Azerbaycanda mendən çox işləyən adam yoxdur, ancaq buna baxmayaq, vaxt tapıb idmanla müntəzəm məşğul olram və bunun xeyrini görürəm. Ona görə mənim tövsiyə budur. Əminəm ki, yaxın gələcəkdə mənim bu tövsiyələrim əsasında konkret təkliflər olacaqdır, idman kütləviyyili ilə bağlı geniş program tutulacaqdır".

Azərbaycan idman ölkəsi statusunu qoruyub-saxlamaq niyyətindədir. Odur ki, 2019-cu il erizində və sonrakı illərdə Azərbaycan müxtəlif idman növlərini əhatə edən ənənəvi beynəlxalq idman yarışlarına və irimiqyaslı tədbirlərə ev sahibliyi edəcək. Bütün bunlar, Prezident İlham Əliyevin idmanın inkişafına və yetişməkdə olan gənc nəslə göstərdiyi xüsusi diqqət və qayığısının real və əyani təcəssümüdür. Azərbaycanın mötəbər idman yarışlarına müvəffəqiyətlə ev sahibliyi etməsi bu sahənin, eləcə də, həmin idman növlərinin inkişafına və idmanın kütləviyyətinin təmin olunmasına xidmət edir.

Nəzakət ƏLƏDDİNQİZİ

Prezident İlham Əliyevdən önəmli mesajlar - məmur xalq üçün işləməlidir!



Azərbaycan Prezidenti İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi və həmin müsahibədən doğan bir sıra mühüm faktorlar, ilk növbədə, daha bir amili sübut edir ki, ölkəmizin başçısı önemli mesajlarını verməkələ, bilavasitə məmurların xalq üçün işləməli olduğunu vurgulayıb. Daha dəqiq desək, həm ictimai rəyə, həm də məmurlara mesajını çatdırmaqla anons edib ki, artıq bu istiqamətdə də köklü islahatlar reallaşdırılır.

Prezident İlham Əliyev:
“Dövlət məmurları hər bir ölkədə ancaq yaxşı raport verməyi öyrəsiblər”

Daha bir mühüm amil bundadır ki, Cənab Prezident qanunları pozan, xalqı dövlətdən narazı salaraq, sözün əsl mənasında, təxribatlıqla məşğul olan məmurların həbsindən danışarkən, əsas məlumatları, məhz mediadan öyrəndiyini bildirdi. Bu, həm də belə nəticəyə gəlməyə zəmin yaratdı ki, metbuat həm də ictimai nezaretin aynasıdır və baş verən istənilən qanunsuzluqlar metbuat vasitəsi ilə xalqın və dövletin diqqətinə çatdırılır. Ümumiyyətlə, Prezident İlham Əliyev Cənablarının çıxışı özündə digər əhəmiyyətli məqamları da ehtiva etməkdədir. SİTAT: “Dövlət məmurları hər bir ölkədə ancaq yaxşı raport verməyi öyrəsiblər. Onlardan soruşsan, deyərlər ki, hər şey əladır, hər şey mükəmməldir, heç bir problem yoxdur. Mən bir çox rayonlara gedəndə və icra

başçısı ilə səhbət edəndə, deyirəm, hansı problem var? Cavab verirlər ki, hər şey əladır. Axi, bele ola bilməz. Ya özü bilmir, ya da ki, bunları ört-basdır etmək istəyir, ya da bilmirəm, hansı məqsədi güdür”.

Qanunvericilik bazasının təkmilləşdirilməsi - yeni çağırışların anonsu!

Bu baxımdan da, çıxış edən dövlət başçımız bölgələrə sefərləri ilə bağlı fikirlərini açıqlayıb və vurgulayıb ki, bölgələrimizin inkişafı, təreqqisi üçün sahibkarlar üçün də münbit şəraitlər yaradılır, bu isə, çoxşaxəli islahatların məntiqi nəticəsidir. Ona görə də, Prezident İlham Əliyev Cənabları yeni çağırışların da anonsunu verməkələ, qanunvericilik bazasının da təkmilləşdirilməli olduğunu vurgulayıb: “Bizde parlament dörd ay tətildə olur və iyun, iyun, avqust, sentyabr aylarında işləmir. Belə olan halda, biz, sadəcə olaraq, seçkiləri 4-5 ay qabağa çəkdik. Bunun da məqsədi odur ki, vaxt itirmek lazım deyil”.

Beleliklə, daha bir fakt budur ki, yeni parlament, eyni zamanda, nəzarətini gücləndirməli, yeni ideyalarla çıxış etməli və xüsusi, yerlərdə məmurların da fəaliyyətlərinə nəzarət edərək, ictimai nəzarət faktorunu daim öndə tutmalıdırlar. O cümlədən, dövlətimizin başçısı İlham Əliyevin başlatdığı uğurlu, dinamik islahatlar siyaseti bundan sonra da öz qətiyyəti, iradəsi ilə davam etdiriləcək - xalq-dövlət vəhdətinin sarsılmazlığı reallığı özünü daha geniş məcrada sübuta yetirəcək.

Rövşən NURƏDDİNOĞLU

Prezident İlham Əliyevin yerli jurnalistlərə müsahibəsi Türkiyənin aparıcı KİV-ləri tərəfindən geniş işıqlandırılıb

O cümlədən qardaş Türkiyənin haqq işlərinə dair müdafiə xarakterli fikirlərdən sərlövhə kimi istifadə olunub.

Məlumatlarda Azərbaycanın Türkiye ilə birlikdə həyata keçirdiyi iqtisadi layihələrin əhəmiyyəti və s. mühüm məqamlara geniş yer verilib. Diqqətən çatdırıllar ki, bezi ölkələr Bakı-Tbilisi-Qars demir yolunun çəkilməsini əngəlləmək istəsələr də Azərbaycan böyük uzaqgörənliliklə Türkiye və Gürcüstanla anlaşaraq bu layihənin gerçəkləşməsini təmin edib.

Küveyt qəzetində Azərbaycanda “Nəsimi ili” çərçivəsində keçirilən tədbirlərdən bəhs olunub

Azərbaycanın Küveytdəki səfirliyinin təşəbbüsü ilə 2019-cu il dekabrın 24-de Küveytdə ingilis dilində həftəlik nəşr olunan “The Times” qəzetində “Nəsimi ili”ne həsr olunmuş məqalə dərc edilib. Səfirlikdən AZƏRTAC-a bildirilər ki, məqalədə artıq sona çatmaqdə olan 2019-cu ilin Prezident İlham Əliyevin Sərençamı ilə Azərbaycanda “Nəsimi ili” elan olunduğu qeyd edilir. Həmçinin yazıda bu il ərzində böyük şairin anadan olmasının 650 illik yubileyi münasibətə respublikanın bütün bölgələrində və ölkə xaricində həyata keçirilən müxtəlif xarakterli tədbirlər barədə məlumat verilir.

Bildirilir ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə dekabrın 6-da ölkəmizin bütün ərazisini əhatə edən ağaçkəmə aksiyası keçirilib və aksiya çərçivəsində 650 min ağac ekilib.

Yazında Nəsiminin həyat və yaradıcılığı ilə bağlı ətraflı məlumat verilir, onun müdafiə etdiyi sufi-hürufi ideyaları, Azərbaycanda yaranan hürufizmin Yaxın və Orta Şərqə, Anadolu-Ya, Orta Asiyaya, Balkanlara yayılması, həmçinin şairin ordan təxminen beş əsr əvvəl Ərəb torpaqlarında (Bağdad, Mekke) yaşayıl-yaratmış və şeirlərində yad etdiyi Hellac Mənsurla düşüncə və talelərindəki oxşarlıqlar barədə səhət açılır.

Şairin Azərbaycan (türk) dili ilə yanaşı, fars və ərəb dillərində də müxtəlif janrlarda əsərlər yaratdığı, onun mistik-fəlsəfi düşüncəsinin özündən sonrakı Füzuli, Xətai kimi bir çox böyük şairlər tərəfindən davam etdirildiyi qeyd olunur. Nəsiminin ümumbeşəri şair olduğu, onun yubileyinin nəinki Azərbaycanda, eləcə də UNESCO çərçivəsində beynəlxalq səviyyədə qeyd olunduğu bildirilir, şairin adının əbədiyyətədirilməsi üçün Azərbaycanda və dünənda görülmüş işlər barədə Küveyt oxucularına məlumatlar verilir.

The year 2019 has been declared as the "Year of Nəsimi" in Azerbaijan by President Ilham Aliyev to celebrate the 650th anniversary of the birth of the outstanding Azerbaijani poet and great thinker Imadəddin Nəsimi (in 1369 born in Shəmkir region of Azerbaijan and in 1411 passed away in Alay).



sənaye sahəsində artım, təxminən 14 faizdir. Bu, onu göstərir ki, qeyri-neft sənayesinin inkişafı ilə bağlı bizim planlarımız, artıq real rəqəmlərlə ölçülür. Bildiyiniz kimi, son illərdə kənd təsərrüfatına böyük investisiyalar qoyuldu, böyük islahatlar paketi icra edilir və burada da 7 faizdən çox artım vardır. Digər iqtisadi göstəricilər də müsbətdir. İnflyasiya 11 ayda təqribən 2,6 faiz olub. Xarici ticarət dövriyyəsi artı. Qeyri-neft ixracımız təqribən, 14-15 faiz artıb, baxmayaraq ki, daxili istehlak da artı. Bizim qeyri-neft ixracımızın daha böyük rəqəmlərlə artmasının səbəbi odur ki, əhalı artır, daxili istehlak artır və beləliklə, ixrac üçün təklif olunan malla-rın həcmi o qədər də artırm. Amma buna baxmayaraq, qeyri-neft ixracı 14 faiz artıb. Xarici borcumuz aşağı düşüb, ümumi daxili mehsulun 17 faizini təşkil edir və bu, dünyada 9-cu göstəricidir. Gələn ilin bütçəsi artıq təsdiq edilib və burada da xarici borca xidmət edən vəsait nəzərdə tutulub. Beleliklə, en azı, gələn ilin sonunda xarici dövlət borcu 16 faiz olacaqdır. Mən hökumət qarşı-sında vəzifə qoydum ki, biz qısa müddət ərzində, xarici borcu təqribən, daxili mehsulun 10-12 fai-zinə endirək və bu, tamamilə mümkündür".

Prezident İlham Əliyev onu da bildirib ki, bütün sosial sahədə olan məsələlər kompleks şəkildə

Azərbaycanın tarixi-nə uğurlu il kimi daxil olan 2019-ci il uğurlu il kimi də estəfəti 2020-ci ilə çox böyük nailiyyət və yeniliklərlə təhvil verir. Bəli, bu gün Azərbaycanın, son on altı ildə əldə etdiyi möhtəşəm, əzəmətli inkişafı ölkə Prezidenti İlham Əliyevin adı və Onun, bəlavasitə həyata keçirdiyi düşünülmüş siyasetə bağlıdır. On altı il... Bu

on altı il ərzində Azərbaycanda həyat günbəgün dəyişir, insanların həyat səviyyəsinin yaxşılaşdırılması ilə yanaşı, Azərbaycanın siması yeniləşir. Bu gün Azərbaycan vətəndaşı bu uğurları görür və 2020-ci ilin də zəfərlər ili olacağına və ölkəsinin bundan da daha böyük uğurlar əldə edəcəyinə inanır.

Bu yerde Prezident İlham Əliyevin 2003-cü ildə keçirilən andicmə mərasimində söylədiyi bu fikirləri bir daha yada salmaq istərdim: "Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram. Əminəm ki, ölkəmiz bundan sonra da inkişaf edəcək, daha da güclənəcəkdir. Azərbaycanda demokratiya daha da inkişaf edəcək, siyasi plüralizm, söz azadlığı təmin olunacaqdır. Ölkəmiz müasir dövləte çevirilecəkdir. Bütün bunları etmek üçün Azərbaycanda çox işlər görmək lazımdır. Ancaq bütün bunları həyata keçirmək və Azərbaycanı qüdretli dövlətə çevirmək üçün, ən başlıcası, ölkədə Ulu Öndər Heydər Əliyevin siyaseti davam etdirilməlidir. Bu gün yüksək kürsündə çıkış edərkən, mən Azərbaycan xalqına söz verirəm

2020-ci ilə böyük zəfərlər, ardıcıl uğurlarla

Prezident İlham Əliyev: "Bu inkişaf imkan verir ki, biz gələcək illərdə də öz addımlarımızı düzgün ataq və 2020-ci il də ölkəmiz üçün uğurlu olsun"

ruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yaxşılaşmasına səbəb olmuş, Azərbaycanı bütün bölgələrində dinamik tərəqqi yaşanan bir ölkəyə çevirmişdir.

Son 16 ilin uğur reallıqları - faktlar, rəqəmlər...

Son 16 ildə sürətli inkişaf yolu keçən Azərbaycan dünyanın heç bir dövlətinə müyəssər olmayan sürətli inkişaf yolu keçib. Bələ ki, 16 il önce, 1,8 milyard dollar valyuta ehtiyatına sahib idisə, bu gün həmin rəqəm 50 milyard dollara yüksəlib. Sözsüz ki, bu ölkə Prezidenti İlham Əliyevin düşünlülmüş uğurlu siyaseti nəticəsində əldə olunub: "Bəli, bu il iqtisadi sahədə neticələr yaxşıdır. Bilirsiniz ki, neftin qiymətinin kəskin şəkildə düşməsindən sonra bizim milli valyutamız da devalvasiyaya uğramışdır və iqtisadi fəaliq aşığı düşmüştü. Əlbəttə, bu, bizim üçün gözlənilməz idi. Təsəvvür

edin, əger sizin əsas gəlir mənbəyinizin dəyəri dörd dəfə ucuzlaşırsa, əlbəttə ki, bunun iqtisadiyyata çox mənfi təsiri ola bilər. Ancaq buna baxmayaraq, biz heç bir sosial layihəni ixtisar etmədik. Bütün sosial öhdəlikləri yerinə yetirdik. İqtisadi sahədə, əlbəttə ki, biz çox ciddi addımlar atmağa məcbur olduq. Ancaq hesab edirəm ki, sabitləşmədən sonra ilkin inkişaf təzahürleri özünü keçən il bürüzə verdi. Bu il isə, artıq inkişaf daha genişləşmişdir və bütün iqtisadi parametrlər bunu gös-tərir. Ümumi iqtisadi artım 2 faizdən çoxdur və bəlkə də, bu, o qədər də böyük rəqəm deyil. Amma bunun da səbəbi ondadır ki, neftin hasilatı bir qədər aşağı düşüb. Bizim ümumi daxili məhsulümüzda neftin həcmi önəmli rol oynayır. Ancaq qeyri-neft iqtisadiyyatımız, təqribən 3,5 faiz artıb. Hesab edirəm ki, bu, pis neticə deyil, da-ha da artıq olmalıdır və olacaqdır".

Dövlət başçısı qeyri-neft sənaye sahəsində artımın, təxminən 14 faiz olduğunu da deyib: "Sevindirici hal odur ki, qeyri-neft

öz həllini tapıb: "Müavinətlər orta hesabla 50 faiz, yaxud da 2 dəfə, minimum əməkhaqqı 2 dəfə, mi-nimum pensiya 70 faizdən çox artırıldı. Minimum pensiyanın alıcılıq qabiliyyətinə görə bu gün Azərbaycan MDB-də birinci yer-dədir. Amma o demək deyil ki, bu, bizi qane edir, yox. Biz istəyirik daha da artsın və əminəm ki, artacaq. Sadəcə olaraq, buna na-il olmaq üçün gərək iqtisadi sahədə dəha da böyük artım olsun. Çünkü biz ayağımızı yorğanımıza görə uzadırıq. Biz heç yerdən dəstək almırıq, buna ehtiyac da görmürük. Ona görə öz büdcəmizi elə planlaşdırımlıq ki, ölkə qarşısında duran vəzifələr icra edilsin, qeyri-neft iqtisadiyyatının inkişafını şərtləndirən layihələr icra edilsin və əldə edilmiş gəlir-lər hesabına biz sosial layihələri hell edək".

Bir sözlə, bütün bunlar yenice qarşılaşacağımız 2020-ci ilin də növbəti uğurlu onilliklərə doğru atılacaq addamların tərkib hissəsi olacaqdır.

RƏFIQƏ KAMALQIZI

Mixail Qusman: “Mən istəyirəm ki, Vətənim Azərbaycan çiçəklənsin”

Dünya 2020-ci ili gözleyir. Yaranmış ənənəyə görə, təbi ki, başa çatan ilə ailələrdə, ölkələrdə, eləcə də dövlətlərərəsi münasibətlərən səhəbə gedəndə yekun vurulur. Rusiya ilə Azərbaycan arasında münasibətlərə gəlin-cə isə uzun illər ərzində əlaqələr, müxtəlif tədbirlər, praktiki işlərlə bu dərəcədə zəngin il xatırlamır. İlk növbədə, ölkələrimizin prezidentləri Vladimir Putinlə İlham Əliyev arasında çox intensiv dialoq qeyd edilməlidir.

Bu sözləri Rusyanın TASS İnformasiya Agentliyinin baş direktorunun birinci müavini, həmvətənimiz Mixail Qusman AZERTAC-in müxbirine müsahibəsində söyləyib. O bildirib ki, dövlət başçıları arasında intensiv dialoq sadəcə formal görüşlərdən ibarət deyil. Bu dialoqun harada - Rusiya ərazisində, Azərbaycanda və ya beynəlxalq müstəvidə keçirilməsindən asılı olmayaraq, onların hər birinin mezzunu çox derindir. Y.Qusman deyib: “Yeri gəlmişken, Azərbaycan və Rusiya prezidentləri beynəlxalq tədbirlərdə görüşəndə, demək olar, hədəfə ikitərefli danışçılar üçün vaxt təpirlər. Bu, heç də hamıya nəsib olmur və hər kəsədə alınır. Son vaxtları götürsək, belə görüşlər Aşqabadda, Vəldayda, Sankt-Peterburqda keçirilib. Bütün bunlar sadəcə bir zəncirin hal-qaları deyil, bir görüşün digərini təmamladığı çox mühüm siyasi pazıldır. Hər belə görüşdən sonra impulslar, müvafiq strukturlar yaranır, dövlət orqanları bu və ya digər istiqamətdə da-ha fəal İsləməyə başlayırlar. Statistikaya baxsaq, onun öz dolğunluğu, yüksələn xətt üzrə getmesi ilə güclü təessürat oyatdığını görərik. Bütün istiqamətlərə - iqtisadiyyatda, mədəniyyət və turizm sahələrində, insani münasibətlərdə əlaqələrimiz genişlənir. Bu gün ölkələrimiz arasında belə əlaqələrin olmasına biz yalnız sevinə bilərik”.

Mixail Qusman Moskvada Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva ilə görüşünün təessüratlarını bölüşüb.

Katıldızda ki, Mixail Qusman Birinci vitse-prezident Mehriban Əliyevadan Rusiyaya səferinin yekunlarına dair böyük müsahibə götürüb.

O deyib: “İlk növbədə, bu fürsət-dən istifadə edib, mənim üçün doğma olan TASS agentliyinə, Rusiya televiziyasına müsahibə verdiyinə görə Mehriban xanımı təşəkkür etmək istəyirəm. Onun Moskvaya səferi son dərəcə məzmunlu, Moskvada olduğu müddədə keçirilən tədbirlərin, görüşlərin cədvəli inanılmaz dərəcədə gərgin idi. Bu cür gərgin cədvəle davam gətirmək olduqca çətin idi. Buna görə də həmin fürsətə görə ona bir daha təşəkkür etmək istəyirəm. Bu, bir növ onun səfərini yekunlaşdırın son nöqtə idi, o baxımdan ki, Mehriban xanım Moskvaya səferinin nəticələrinin aspektlərini düzgün müəyyənləşdirmişdi. O, diqqətəlayiq məqamlardan çox obrazlı şəkildə danışdı. Biz bu səfər barədə danışmaqdən yorulmuruq, çünki onun ehəmiyyəti protokol xarakterli rəsmi səfər çevriliyindən çox kə-nara çıxır. Qonşu və qonşu olmayan ölkələrdə müşahidə etdiyimiz müxtəlif



siyasi vəziyyətlər fonunda Azərbaycanın rəhbərlərindən birinin, Birinci vitse-prezident Mehriban Əliyevanın bu əlamətdar səfəri, onun Rusiyada keçirdiyi görüşlər ölkələrimizin saysız-hesabsız bədxahalarını müəyyən mənada qıcıqlandırıb. Rusiya Azərbaycana münasibətini çox dəqiq, çox açıq və səmimi nümayiş etdirib. Rusiya rəhbərliyi, ilk növbədə, Prezident Vladimir Putin bu ölkənin Azərbaycanla münasibətlərə verdiyi əhəmiyyəti göstərib”.

Azərbaycanda aparılan islahatları böyük diqqətlə izlədiyini vurgulayan həmvətənimiz daha sonra deyib: “Əlbətə, bütün bunlar Azərbaycana bığane olmayan hər kəsədə böyük maraq doğurur. İlham Əliyevin elan etdiyi islahatlar, Azərbaycanın inkişafına dinamika vermək kursu, şübhəsiz, komandanın yenilənməsi ilə bağlıdır, çünki İlham Heydər oğlu və Mehriban xanım öz böyük liderlik keyfiyyətləri ilə birlikdə komandaya arxalanmalıdır. Bu, öz liderlərini başa düşən, Azərbaycan Prezidentinin bərəsində danışlığı islahatlara istiqamət götürməş mütəşəkkil və vahid komanda olmalıdır. İlham Əliyev ölkəyə başçılıq etdiyi illərdə artıq dünyaya parlaq nəticələr nümayiş etdirib, lakin bu, yeterli deyil. Müasir çağırışlar yeni nəticələr, yeni nailiyyətlər tələb edir və zənnimcə, İlham Əliyev və Mehriban Əliyeva ölkəni məhz buna yönəldirlər. Düşünürəm ki, həmin islahatları dikte edən də məhz budur. Hesab edirəm ki, yeni kadrlar arasında Azərbaycanın müasir dövlət xadimlərinin görkəmləri nümayəndələri var. Bütün bunlar o deməkdir ki, ölkə qarşısında duran vəzifələri birləkə, mütəşəkkil şəkildə yerine yetirmək lazımdır və hamı bunu gözləyir”.

Rusiyadakı Azərbaycan diasporundan danışan Mixail Qusman vurğulayıb ki, Rusiyada xeyli sayda həmvətənimiz yaşayır. O deyib: “Bəzi həsablamalara görə, səhəbət müxtəlif səbəblərdən burada yaşayan milyonlarla insandan gedir. Mən, xüsusən, Azərbaycanın Rusiyadakı səfirləyi tərəfindən Moskvada keçirilən tədbirlərde tez-tez öz dostlarını, həmvətənlərimi görürəm. Yeri gəlmişkən, səfir Polad Bülbüloğlu həmvətənlərimizi Azərbaycanın tarixi günləri ilə bağlı müxtəlif tədbirlərə toplamağa çox böyük diqqət yetirir. Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin yeni sədri

Fuad Muradov bu yaxınlarda Moskva-yə səfər edib. Düşünürəm ki, o, səfər çərçivəsində keçirilən görüşlərdə çox mühüm məsələlərdən xəbərdar oldu. Mənə belə gəlir ki, xüsusən Rusiyada həmvətənlərlə bağlı işdə yeni addımlar, yeni qərarlar və bəlkə də yeni insanlar tələb olunur. Zənnimcə, Rusiyada həmvətənlərin birləşməsine böyük əhəmiyyət verilməlidir ki, ünsiyət üçün daha geniş məkanlar olsun, daha çox tədbirlər keçirilsin. Bizim hamımızı bir məqam - tarixi Vətənə məhəbbət hissi, bu ölkənin inkişaf etməsi istiqamətində səyələr birləşdirir. Bu, vaxtile Con Kennedinin dahiyane şəkildə dediyi kimi əbədi formuldur. C.Kennedi deyib: “Demə ki, vətən sənin üçün nə edə bilər, de ki, sən vətən üçün nə edə bilərsən”. Mən də müxtəlif səbəblərdən öz tarixi evindən uzaqda yaşıyan həmvətənlərə demək istəyirəm: “Demə ki, Azərbaycan sənin üçün nə edə bilər, de ki, sən Azərbaycan üçün nə edə bilərsən!”.

Mixail Qusman Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətlə Azərbaycan xalqına təbriklerini çatdıraraq deyib: “İnsan təbiətən her şeyin yaxşı olacağına ümidi bəsləyir. Hər dəfə yeni ildən çox yaxşı, fərəhli və işiqli nə isə gözləyirsən. Balaca uşaqlar Yeni ilin birinci günü yuxudan oyananda yolkanın altında valideynlərinin, nənə-babalarının onlara bağışladıqları hədiyyələri tapırlar. Onlar belə bir ümidiyle yaşıyırlar ki, bütün il onun birinci günü kimi bayram əhval-ruhiyyəli olacaq. Tanrıdan uşaqlara da, böyüklərə de xoşbəxt və fərəhli bir il dileyirəm. Lakin problem bundan ibarətdir ki, - Mehriban xanım bunu çox düzgün qeyd etdi, - fərəhli günlər ister-istəməz o qədər də xoş olmayan, bəzən də kedərlər günərlərə əvəzlənir və həyat da məhz bundan ibarətdir”.

Mən sadəcə arzu edirəm ki, fərəhli günlərin sayı çox olsun, cansağlığı olsun, Vətənim Azərbaycan inkişaf etsin və Azərbaycanda görülən işlər insanlara fayda gətirsin. Mən Azərbaycan rəhbərliyinə, Prezident İlham Əliyevə, Birinci vitse-prezident və birinci xanım Mehriban Əliyevaya müvəffəqiyyət arzu etmək istəyirəm, çünki onlar öz ölkələri, öz xalqı üçün çox işlər görürər. Arzu edirəm ki, Azərbaycanın bütün vətəndaşları öz ölkələri naməne öz liderlərinin etrafında sıx birleşsinlər.”

Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurası 2019-cu ilə yekun vurub

Dünən Mənəvi Dəyərlərin Təbliği Fondunun Himayəçilər Şurasının 2019-cu ilin yekunlarına həsr edil-

miş iclası keçirilib. SİA-nın verdiyi məlumatı görə, iclasda Fondun Himayəçilər Şurasının üzvləri - Azərbaycan Respublikasının Milli Məclisinin deputati, professor Sahibe Qafarova, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İstítutunun direktoru, akademik Teymur Kərimli, Aile, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Ay-nur Sofiyeva, “SƏS” Media Qrupun rəhbəri Bəhruz Quliyev, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, icraçı direktorun müavini Ceyhun Əliyev və Fondun əməkdaşları iştirak edib.



Iclasda Fondun 2019-cu ildəki fəaliyyəti ilə bağlı icraçı direktor Mehman İsmayılovun hesabatı dinlənilib. Daha sonra Himayəçilər Şurasının üzvləri cari ildə görülmüş işlərə əlaqədar geniş müzakirə apararaq Fondun rəhbərliyinə müvafiq təklif və tövsiyələrini çatdırıblar. Yekunda Mənəvi Dəyərlərin Təbliği Fondunun 2019-cu ildəki fəaliyyəti müsbət qiymətləndirilib və qənaətbəxş hesab edilib.

ATƏT/DTİHB parlament seçkiləri ilə bağlı hesabat hazırlayıb

A TƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (ATƏT/DTİHB) Azərbaycanda fevralın 9-a təqdim edilmiş növbədənər parlament seçkiləri ilə bağlı seçkiqabağı mühit və qarşidakı seçkilərə hazırlıq prosesi ilə bağlı hesabat hazırlayıb. SİA bu barədə teşkilata istinadən məlumat verir. Qeyd olunur ki, DTİHB ölkədə seçi prosesini müşahidə etmək üçün ATƏT üzv dövlətlərinə 30 uzunmüddətli müşahidəçi, eləcə də seçki günü müşahidəçi göndərməyi tövsiyə edir:

“Azərbaycan hökumətinin 2020-ci il fevralın 9-da keçiriləcək növbədənər parlament seçkiləri ilə əlaqədar dəvəti ilə və öz mandatına uyğun olaraq ATƏT DTİHB tələblərinin dəyərləndirilməsi üzrə Missiya təşkil edib və bu Missiya 2019-cu il dekabrın 19-dan 21-dək Azərbaycanda olub. Missiyanın tərkibinə DTİHB-in seçkilər üzrə baş müşaviri Aleksey Qromov, DTHİB-in seçkilər üzrə müşaviri Radivoe Quriç və ATƏT Parlament Assambleyasının proqramlar və iniziati-mi məsələlər üzrə əməkdaşı Tim Knobjau daxil olub. Missiyanın məqsədi seçkiqabağı vəziyyəti və seçkilərə hazırlığı dəyərləndirmək olub”. Missiyanın səfəri zamanı dövlət müəssisələrinin, MSK-nin daire seçki komissiyalarının, eləcə də siyasi partiyaların, kütüvə informasiya vəsiyətərinin, vətəndaş cəmiyyətinin və beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər keçirilib.

Ceyhun Rasimoğlu

Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdır

Əfqanıstandakı sülhməramlılarımızın bir qrupu Azərbaycana qayıdır. Müdafiə Nazirliyinin mətbuat xidmetindən AZERTAC-a bildirilər ki, NATO-nun Əfqanistan İslam Respublikasında həyata keçirdiyi “Qətiyyətli dəstək” missiyasının tərkibində fəaliyyət göstərən Azərbaycan Ordusunun bir qrup sülhməramlısı plana uyğun olaraq rotasiya qaydasında Bakıya gəlib.



“Hazırda Azərbaycan MDB məkanında minimal pensiyanın beynəlxalq dollarla ifadəsinə görə 1-ci yerdədir”

YAP İcra Katibliyində Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı matbuat konfransı keçirib

Dekabrin 26-da Yeni Azərbaycan Parti-yasının icra Katibliyində Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı 2019-cu ilin iqtisadi yekunlarına dair mətbuat konfransı keçirib.

V.Qasımlı bildirib ki, 2019-cu ildə Azərbaycanda ÜDM-in artımı son beş ildə ilk dəfə 2 faizi ötüb, qeyri-neft ÜDM-in istehsalı isə 3,5 faiz, yeni dünya üzrə iqtisadi artım tempindən daha yuxarı olub. Onun sözlərinə görə, biziñəs islahatları təklifi, inqilabi sosial paket tələbi, idarəetmə islahatları institutlarının səmərəliliyini çoxaltmaqla, dünya bazarlarında neftin əlverişli qiymətləri və qeyri-neft sektoruna yatırılan sərmayenin böyüməsi şəraitində iqtisadi artım sürətlənir. 2019-cu ilin ilk 11 ayında iqtisadiyyatın əsas drayverleri üzrə artım qeyri-neft sənayesində 13,9 faiz, bitkiçilikdə 11,3 faiz, informasiya və rəbiñət xidmətlərində 15,9 faiz və turizmdə (turistlərin say artımı) 11,1 faiz olub. İqtisadi artımın 2020-ci ildə son altı ildə ilk dəfə olaraq 3 faiza çatması, 2021-ci ildə 3,7 faiz, 2022-ci ildə 3,1 faiz və 2023-cü ildə 3,2 faiz olması proqnozlaşdırılır. Azərbaycanın ticarət tərefdəşləri olan ölkələrdə iqtisadi artımın orta hesabla 2019-cu ildə 1,3 faiz, 2020-ci ildə isə 2,5 faiz (qeyri-neft ixrac çəkili) olacaq proqnozu və neftin qiymətinin makroiqtisadi proqnozlarda nəzərdə tutulduğundan artıq olmasa da aparılan islahatlarla birlikdə Azərbaycan iqtisadiyyatına müsbət təsir edəcək.

Bu ilin ilk 11 ayında dövlət bütçəsinin profisi 957 milyon manata çatıb, ticarət balansında 6 milyard ABŞ dolları müsbət saldo yaranıb. Strateji valyuta ehtiyatları 50 milyard ABŞ dollara çatmaqla 37 aylıq mal və xidmət idxlalına kifayət edir və xarici borcu altı dəfə üstələyir. 2019-cu ildə inflasiya 2,6 faiz olmaqla illik hədfən az olub. Bu il manat türk liresinə, avroya, gürçü larisine qarşı bahalaşıb, Ukrayna qırıvnası, Rusiya rublu və yapon yeninə qarşı isə ucuz-



laşib, ən əsası ABŞ dolları ilə məzənnəsini sabit saxlayıb. Mənatin real effektiv məzənnənin ucuzaşması isə qeyri-neft ixracını stimullaşdırıb. Qeyri-neft ixracı 16 faiz artıb.

Qeyd olunub ki, vergi-gömrük islahatları və “kölgə iqtisadiyyatı” ilə mübarizə nəticəsində dövlət bütçəsinə 2019-cu il ərzində 1 milyard manat proqnozdan əlavə vəsat daxil olub. Dövlət bütçəsinin artan imkanları hesabına həyata keçirilən sosial islahat paketi 4,2 milyon nəfəri əhatə etməklə 2,3 milyard manata başa gelib. Bank sektorunun kredit portfeli, aktivləri və emanətləri, balans kapitalı artıb, xarici borcu isə azalıb. Bele ki, sektorun aktivləri 2019-cu ilin ilk 10 ayının neticələrinə əsasən ötən ilin eyni dövrü ilə müqayisədə 6 faizlik artım nümayiş etdirilib. Həmçinin, bank sektorunun xalis mənfəəti ötən ilə müqayisədə 2 dəfə artıb. Bankların kredit qoyuluşu 11 faiz artıb.

V.Qasımlı diqqətə çatıdırıb ki, 2019-cu ildə Azərbaycan tarixinde ən irimiqyaslı sosial, iqtisadi, struktur, siyasi, məhkəmə-hüquq və kadr islahatları aparılıb. Dünya Bankının “Doing Business” hesabatında 20 ən islahatçı ölkədən biri olan Azərbaycanın kredit reytinqini “Moody’s” sabit “Ba2” səviyyəsində müəyyənləşdirmiş, “Fitch” isə bu reytinqi təsdiqləyib. Bu il Beynəlxalq İnkışaf Assosiasiyyası Azərbaycana rəsmi olaraq beynəlxalq aləmdə donor ölkə statusu verib.

Eyni zamanda, 2019-cu ildə TANAP-ın Avropa ilə birləşən

hissəsinin açılış mərasimi keçirildi. Azərbaycanın artan təbii qaz hasilatı Cənub Qaz Dəhlizini vasitəsilə Gürcüstanın, Türkiyənin və Avropanın enerji təhlükəsizliyində rol oynayacaqdır. SOCAR Karbamid zavodu, “Qobu Park 2” yaşayış kompleksi, “Koroglu” Nəqliyyat Məbadilə Mərkəzi, spris istehsalı zavodu, DOST Agentliyinin və ilk DOST mərkəzinin inzibati binası, Əmlak Xidmətləri Məkani, “Laçın” tankeri, “Azərxalça”nın filialları, Biyan Sənaye Mərkəzi və s. 2019-cu ildə istifadəyə verilən müüm obyektlər oldu.

V.Qasımlının sözlerinə görə, 2019-cu ilin yanvar-noyabr ayları ərzində ölkəmizin ixracı 18,3 milyard ABŞ dolları təşkil edib və ticarət dövriyyəsində 6 milyard ABŞ dolları dəyərində müsbət saldo yaranıb. Monetar qızılın id-xalını çıxanda ticaret dövriyyəsinin müsbət saldosu daha böyükdür. Bu ilin ilk 11 ayında qeyri-neft sektor üzrə ixrac 1,8 milyard ABŞ dolları təşkil edib və 16 faiz artıb. Cari ilin yanvar-noyabr ayları ərzində qeyri-neft sektoruna aid mallar əsasən Rusiyaya, Türkiyəyə, İsvəçrəyə, Gürcüstanə və Ukraynaya ixrac olunub. 2019-cu ilin yanvar-noyabr aylarında 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə alkohollu və alkoholsuz içkilərin ixracı 54 faiz, pambıq lifinin ixracı 53 faiz, plastmassa və onlardan hazırlanan məmulatların ixracı 52 faiz, kimya sənayesi məhsullarının ixracı 30 faiz, pambıq ipliyinin ixracı 28 faiz, elektrik enerjisi ixracı 17 faiz, şəkər ixracı 14 faiz,

alüminium və ondan hazırlanan məmulatların ixracı 11 faiz, meyve-tərəvezin ixracı 9 faiz artıb. Cari ilin yanvar-noyabr ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında isə pomidor, qızıl, fındıq ləpəsi, pambıq mahlıci, xurma, elektrik enerjisi, metanol (metil spiriti), xüsusi kütlesi 0,94-dən az olan ilkin formalı polietilen, ilkin formalı polipropilen öne çıxıb. 2019-cu ilin yanvar-noyabr aylarında Azexport.az portalına 532 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub.

Sosial islahatlara gəlincə, icraçı direktor söyləyib ki, 2019-cu

nə çatdırılaraq özəl sektorda çalışan 350 min, dövlət sektorunda isə 600 minə yaxın şəxslər aid olub. Hazırda Azərbaycanda minimum əmək haqqı ölkə üzrə yaşıyış minimumunu 40% üstələyir. Orta aylıq əmək haqqı təxminən 15 faiz artaraq 625 manata çatıb. Əgər alıcılıq qabiliyyəti paritetinə əsasən hesablaşsaq Azərbaycanda minimum əmək haqqı MDB ölkələri, Ukrayna və Gürçüstən da nəzərə alınmaqla 2-ci yerde qərarlaşır. Orta əmək haqqı göstəricisinə görə isə Azərbaycan MDB məkanında ilk üçlüyə daxildir.

Bildirilib ki, sosial islahatlar



ildə sosial islahat paketi minimum əmək haqqının, minimum pensiyanın, eyni zamanda, təqaüd və müavinətlərin artırılması, problemləri və vaxtı keçmiş kreditlərin geri qaytarılması və restrukturizasiyası, həmçinin həssas təbəqələrə mənzil, avtomobil və s. formada verilən dəstəyi özündə ehtiva edir. Ümumi olaraq sosial islahat paketi bu il üçün 2,3 milyard manat maliyyə yükü ilə 4,2 milyon nəfəri, başqa sözlə əhatə edir. 2019-cu il ərzində minimum əmək haqqı 93% artırılaraq 130 manatdan 250 manata çatdırılıb. İki mərhələli baş tutan bu artımla minimal əmək haqqı Prezidentin 2019-cu il fevralın 8-de imzaladığı Sərəncamla 130 manatdan 180 manata artırılıb və 600 minədək insanı əhatə edib, iyunun 18-de imzalanan Sərəncamla isə 250 manat səviyyəsi-

paketinin digər istiqaməti əmək pensiyalarının artırılması ilə bağlıdır. Bele ki, ölkə başçısının Sərəncamı ilə 2019-cu ilin birinci rübündə pensiyalar 40% artaraq 116 manatdan 160 manata qaldırılıb. Oktyabrın 1-dən ikinci səsial paket çərçivəsində isə bu göstərici 160 manatdan 200 manata qaldırılaraq 660 min təqaüdüçünün sosial rifahının yaxşılaşdırılması gətirib çıxarıb. Ümumilikdə, 2019-cu il ərzində əmək pensiyalarının 72% artımı 450 milyon manat maliyyə yükü ilə 750 min nəfəri əhatə etmişdir. Hazırda Azərbaycan MDB məkanında minimal pensiyanın beynəlxalq dollarla ifadəsinə görə 1-ci yerdədir.

İdarəetmə islahatlarının əhəmiyyətinə toxunan V.Qasımlı bildirib ki, Prezident İlham Əliyevin strateji idarəetmə siyasetinə uyğun olaraq qanunverici, icraedici

“Hazırda Azərbaycan MDB məkanında minimal pensiyanın beynəlxalq dollarla ifadəsinə görə 1-ci yerdədir”

YAP İcra Katibliyində Azərbaycan Respublikası İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı matbuat konfransı keçirib

ve məhkəmə hakimiyyətinin islahatları dövlət idarəetməsinin səmərəliliyini artırmaqla ilk növbədə vətəndaşların və biznesin maraqlarına xidmet edir. 2019-cu ildə dövlət idarəetmə islahatlarının məqsədi dövlət müstəqilliyinin daha da gücləndirilməsi, vətəndaş məmənunluğunun artırılması, dövlət və bazar tənzimləmələri arasında optimal nisbetin qurulması və Azərbaycanın yerli, regional və qlobal çağırışlara daha yaxşı cavab vermesidir. Prezident Administrasiyasının və Nazirlər Kabinetinin yeni strukturu təsdiqləndi, mərkəzi icra hakimiyyəti orqanlarında struktur islahatları aparılır, yerli icra hakimiyyəti qurumları qarşısında yeni tələblər qoyulub. Prezident İlham Əliyevin rəhbərliyi ilə icraedici hakimiyyətdə aparılan islahatlar elektron hökumətin inkişafını, “One-stop-shop”dan “non-stop-shop”-a keçidi, “Only one entry” prinsipini, reaktiv xidmətlərdən proaktiv xidmətlərə keçidi, yüksək, mobil və məqsədyyönülgə fəaliyyəti stimullaşdıracaq. Eyni zamanda dövlət idarəetmə islahatları məcburetmədən könüllü riayətə, imperativ idarəetmədən tənzimlənməyə, yoxlamadan monitoring və qiymətləndirməyə, memur-sahibkar təmsilcilərindən rəqəmsal həllərə və “kölgə iqtisadiyyat”dan legallaşmaya keçidi temin edir. Dövlət idarəetmə aparatının islahatları dövlət-özəl dialoqunu və dövlət-vətəndaş dialoqunu daha da irəli aparacaq. Bu çərçivədə dövlət müəssisələrində və özəl sektorda idarəetmə islahatları, o cümlədən korporativ standartların tətbiqi üçün yeni imkanlar yaranıb.

Məhkəmə hakimiyyətində aparılan islahatlar isə özündə elektron məhkəmənin inkişafını, ədalət mühakiməsinin keyfiyyətinin artırmasını, məhkəmələrin fəaliyyətində şəffaflığın artırılmasını, məhkəmə qərarlarının icrasının təkmilləşdirilməsini, humanistləşdirmə və dekriminallaşdırmanı, vəkillik institutunun inkişafını, məhkəmənin maddi-texniki bazasının gücləndirilməsini, məhkəmə ekspertizası işinin daha da təkmilləşdirilməsini ehtiva edir.

Hakimiyyətin icra və məhkə-

mə qanadlarında islahatlar qanunverici orqanın islahatları ilə davam edir. Növbədənənar seçkilər nəticəsində yeni parlament islahatlar kursuna daha sistemli dəstək olacaq, dövlət idarəetməsində ictimai nəzarəti və vətəndaş iştirakçılığını daha da gücləndirəcəkdir. Burada həm yeni millet vəkilləri korpusunun formalasdırılması, həm də institutusal təkmilləşdirmələr üçün imkanlar yaranıb. Yeni parlamentin məhz dövlət idarəetmə islahatları çərçivəsində formalasması qanunverici hakimiyyətin məsuliyyətini daha da artıracaqdır. “Prezident İlham Əliyevin rəhbərliyile ölkəmizdə effektiv dövlət idarəetmə sistemi qurulub. Azərbaycan Dünya Bankının hesablaşdırılmış “Hökumətin səmərəliliyi” sub-indikatoru üzrə 2007-2018-ci illərdə regionda ən çox irəliləyiş edib. Belə ki, müqayisə olunan dövrə Azərbaycan 7, Qazaxistan 6, Özbəkistan 5, Gürcüstan 5 və Qırğızistan 2 pillələ irəliləyə bilib. Azərbaycan “Global Rəqabətlilik hesabatı”nda 140 ölkənin arasında Məhkəmənin müstəqilliyi meyarına görə 39-cu, hökumət tənzimlənməsinin yükü meyarına görə 3-cü, hökumətin siyasetin davamlılığını təmin etməsi meyarına görə 11-ci, hökumətin deyişikliklərə reaksiyası meyarına görə 5-ci, hökumətin uzunmüddəli vizyonu meyarına görə 10-cu pillədə qərarlaşdır. ASAN, DOST, ABAD, Bir Pəncərə İxrac-İstehsal Mərkəzi, Şəbəkə və s. xidmətlərdən vətəndaşların məmənunluq səviyyəsi 100 faizə yaxındır”-deyə, o vurğulayıb.

Biznes islahatlarının əhəmiyyətindən də danışın. V.Qasımlının sözlərinə görə, 2019-cu ildə islahatlar nəticəsində tikinti obyektiinin tikintisine və istismarına icazələrin alınması, elektrik təchizatı şəbəkələrinə qoşulma, əmlakin qeydiyyatı, dövlət satınalmaları sahəsində bütün prosedurlar rəqəmsallaşdır: “Hüquqi şəxslərin dövlət qeydiyyatı üzrə yaradılan yeni program “Mobil nömrə və FIN kod” vasitəsilə artıq ümumi qeydiyyat cəmi bir prosedurla, 20 dəqiqə ərzində taxes.gov.az saytında həyata keçirilə bilir. Program istifadəyə

verildikdən sonra keçən ilin yekunu ilə müqayisədə 3677 daha çox hüquqi şəxs qeydiyyatdan keçib ki, bu da 30,8% artımdır. 2019-cu ildə “Yaşıl Dehliz” buraxılış sistemində daimi istifadə üçün 591 xarici ticaret iştirakçısı tərefindən müraciət ünvanlanıb və onlardan 307-e iddal, 198-e isə ixrac əməliyyatları üzrə sistemdən istifadə hüququ verilib. Ümumilikdə, yeni qayda nəticəsində gömrük nəzarəti və rəsmi ləşdirilməsinin daha operativ və şəffaf şəkildə tətbiq edilməsi imkanı yaradılıb. Vergi dərəcələrinin aşağı salınması, vergi inzibatiçiliğinin təkmilləşdirilməsi, həmçinin “kölgə iqtisadiyyatı” ilə mübarizə sahəsində uğurlar əldə edilib. 2019-cu il ərzində vergi və gömrük orqanları vasitəsilə aparılan islahatlar nəticəsində dövlət büdcəsinə plandan əlavə təxminən 1 milyard manat vəsait daxil olub”.

V.Qasımlı onu da qeyd edib ki, başa vurmaqdə olduğumuz ilə Prezident İlham Əliyevin apardığı iqtisadi siyaset maliyyə-bank sektorunda vəziyyətin yaxşılaşmasına səbəb olub. Bu il bankların kapital dayanıqlığı artıb, rəqəmsallaşma güclənmiş və prudensial idarəetməyə kecid təmin edilib. Ancaq bununla birləşdə bütün müsbət trendlər bank sektorunun real iqtisadiyyatı da-ha geniş miqyasda maliyyələşdirmək istiqamətindəki gözləntiləri de gücləndirir.

Onun sözlərinə görə, bank sektorunun kredit portfeli, aktivləri və əmanətləri, balans kapitalı artıb, xarici borcu isə azalıb. Belə ki, sektorun aktivləri 2019-cu ilin ilk 10 ayının nəticələrinə əsasən ötən ilin eyni dövrü ilə müqayisədə 6 faizlik artım nümayiş etdirib. Həmçinin, bank sektorunun xalis mənfəeti ötən ille müqayisədə 2 dəfə artıb. Diğer tərəfdən bankların balans kapitalı, əməliyyat mənfəeti və digər mənfəətlilik göstəriciləri üzrə müsbət dinamika müşahidə olunub. Bankların kredit qoyuluşu 11 faiz artıb. Bu il bank filial, şöbələrinin, nümayəndəlik, xidmet vasitələrinin sayı (məsələn, ATM), həmçinin sektorda işçi sayının əsaslı dərəcədə artlığından şahidi olduq. Belə ki, sektor-

da işçi sayı təkcə il ərzində 10 faizlik rekord artım nümayiş etdirdi.

İcraçı direktor söyləyib ki, geniş spektrdə aparılan sanasiya tədbirləri, toksik aktivlərin kredit portfelindəki xüsusi çekisinin azaldılması, bank sisteminde riskəsəslisi idarəetmə konsepsiyanının təşviq edilməsi nəticəsində il ərzində problemlə aktivlərin ümumi kredit portfelində xüsusi çekisi rekord həcmde -2,6 faiz azalıb və beləliklə, kredit portfellərinin keyfiyyət əmsali yüksəlib: “Əlbəttə ki, burada cənab Prezidentin 28 fevral 2019-cu il tarixində imzaladığı “Azərbaycan Respublikasında fiziki şəxslərin problemlə kreditlərin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərman”ın rolunu xüsusilə qeyd etməliyik. 800 mindən çox insanı əhatə edən bu Fərman özünün müstəsnə sosial mahiyəti ilə birgə bank sektor üçün sözün əsil mənasında tamamilə yeni bir səhifə açdı və bank sektorunun geləcək inkişafı üçün də möhkəm zəminlər yaratdı. Bu ilin ilk 10 ayında banklarda yerləşdirilən depozitlərin həcmi 23 milyard 413 milyon manata çatıb ki, bu da 2018-ci ilin eyni dövrü ilə müqayisədə 7 faiz artım deməkdir, fiziki şəxslərin əmanətlərinin həcmi isə son illər üzrə ən yüksək göstəriciyə - 8 milyard 811 milyon manata çatmaqla 5 faizlik artım nümayiş etdirib. Depozitlərin keyfiyyət göstəriciləri üzrə de tendensiyalar pozitiv dinamika ilə yaxşılaşdır. Belə ki, ötən il müşahidə olunmaqdə olan əmanətlərin və kredit portfellərinin de-dollarizasiyası prosesi cari ildə davam edib. İl ərzində depozitlərin tərkibində manatın xüsusi çekisi artıq 37%-ə çatıb ki, bu da 2015-ci ildən sonra müşahidə olunan ən yüksək göstəricidir və milli valyutanın dayanıqlılığına olan etimadın artmasının ən yaxşı nümunəsi hesab edilə bilər.

Cari il bank sisteminin qanunvericilik bazasının möhkəmələşdirilməsi baxımından da faydalı oldu. Ölkdə ilk dəfə olaraq, valyuta əməliyyatlarının aparılmasında xüsusi rejiminin yaradılması barədə qərar verildi. Belə ki, 2019-cu il 15 mart tarixində edilmiş dəyişikliyə əsasən, Ələt

azad iqtisadi zonasında valyuta əməliyyatlarının ayrıca qanunla - “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənməsi qəbul edildi. “Əmanətlərin tam siğortalanması haqqında” Qanuna 2019-cu il 19 fevral tarixində dəyişiklik edilərək əmanətlərin tam siğortalanması mexanizmi daha 1 il müddətinə uzadıldı. Əlavə olaraq, 2019-cu ildə bank sektorunun fəaliyyətini tənzimləyəcək bir sıra normativ-hüquqi aktlar qəbul edilməklə bank sektorunun instutisional bazası möhkəmələndirilib ki, bunlardan da “Banklarda risklərin idarə olunması haqqında Qaydalar”, “Banklarda kredit risklərinin idarəetmə Standartları” kimi qanunvericilik aktlarını xüsusilə qeyd edə bilərik. Eyni zamanda, “Bank hesablarının açılması, aparılması və bağlanması Qaydaları” qəbul olunmaqla rezident və qeyri-rezident hüquqi və fiziki şəxslər banka getmədən bank hesablarının mesafədən açılması imkanı əldə etdilər. Onu da xüsusilə qeyd edə ki, Azərbaycan Estoniyadan sonra dünyada elektron rezident formalasdırın 2-ci ölkədir və qəbul olunub qaydalar və icra edilmiş tədbirlər qeyri-rezidentlərin ölkəyə gəlmədən burada biznes fəaliyyəti həyata keçirmələrinə imkan yaratmış oldu.” Maliyyə xidmətlərinə bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2019-cu il tarixli Sərəncamı isə bu sahədə yeni bir mərhələnin başlanğıcını qoydu. Sektorda daxili və xarici şoklara qarşı dayanıqlı, risk idarəetməsi proseslərinə dərindən fokuslanıb, effektiv tənzimləmə, şəffaf korporativ idarəetmə və güclü infrastruktur elementləri ilə əhatə olunub, nağdsız ödənişləri geniş təşviq edən, real sektoru maliyyələşdirən və yüksək inkişaf potensialına malik maliyyə-bank sistemi formalasdırmaq əsas gözlətilərdəndir”. Daha sonra Vüsal Qasımlı jurnalistlərin suallarını cavablandırıb.

Qloballaşan dünyamızda xalqların mədəni-mənəvi irsi qorunur

Azərbaycan YUNESKO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin vitse-prezidenti seçilməsi ölkəmizin nüfuzunun təzahürüdür

Dünyanın təhsil, elm və mədəniyyət məsələləri sahəsindəki əməkdaşlığın ən böyük hökumətlərarası təşkilatı olan YUNESKO irqindən, dilindən və dinindən asılı olmayaraq, bütün xalqlar üçün ədalətə, qanunçuluğa və insan hüquqlarına hamılıqla hörmətin təmin edilməsi namine xalqların təhsil, elm və mədəniyyət sahəsində əməkdaşlığıni genişləndirməklə sülh və təhlükəsizliyin möhkəmləndirilməsinə yardım göstərir. Ölkəmizlə YUNESKO arasında olan əlaqələr, bu gün ən yüksək səviyyədədir. Təbii ki, YUNESKO ilə əməkdaşlığın inkişafında və mədəni irsimizin qorunması və dünya məqyasında təbliğində müstəsna rol ola Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fonduñun prezidenti, YUNESKO-nun və ISESCO-nun Xoşməramlı Səfiri Mehriban Əliyevanın rol və əməyi müstəsnadır.

Qeyd edək ki, YUNESKO ilə Azərbaycan Respublikası arasındaki əlaqələr 2004-cü ilde Mehriban xanım Əliyevanın YUNESKO-nun Xoşməramlı Səfiri seçiləndən sonra, daha sürətli inkişaf etmeye başlayıb. Şübəhəsiz ki, bu günlərdə Azərbaycanın UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin vitse-prezidenti seçilməsi mövcud əlaqələrin yüksəlen xətə inkişafının təzahürüdür. Belə ki, Kolumbiyanın paytaxtı Bogotada UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin 14-cü sessiyasında Azərbaycan təşkilatın Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin vitse-prezidenti seçilib. Sessiyada 5 qeyri-maddi mədəni irs nümunəsi Təcili Qorunmaya Ehtiyacı olan qeyri-maddi mədəni irs siyahısına, 35 qeyri-maddi mədəni irs nümunəsi isə Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprézentativ Siyahısında, həmçinin, "Çövken - ənənəvi Qarabağ atüstü oyunu" və "Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqs-ləri" isə UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Qeyri-Maddi Mədəni İrsi İrs siyahısında yer alır.



Dünya mədəniyyətinə böyük töhfələr bəxş etmiş zəngin və olduqca Qədim Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə tanınması və təbliği sahəsində böyük işlər görünen Mehriban xanım Əliyevanın fəaliyyəti təqdi-relayiqdir. Təsadüfi deyil ki, Mehriban xanım Əliyeva ənənəvi musiqinin, ədəbiyyat və poeziyanın inkişafına verdiyi töhfələrə, musiqi təhsili və dünya mədəniyyətlərinin mübadiləsi sahəsindəki xidmətlərinə, həmçinin, YUNESKO-nun ideyalarına göstərdiyi sadiqliyə görə, 2004-cü ilde bu təşkilatın şifahi ənənələr və musiqi ənənələri sahəsində xoşməramlı səfiri adına layiq görülüb. Mehriban xanım Əliyevanın YUNESKO ilə əməkdaşlıq çərçivəsindəki fəaliyyəti müxtəlif ölkələrlə mədəni elaqələrin gücləndirilməsi, sivilizasiyalararası dialoğun genişləndirilməsi yönündə mühüm nailiyyətdir.

Bakıda keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasında Azərbaycanın "Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş isə Azərbaycanın UNESCO-da apardığı davamlı işin, həmçinin, maddi mədəniyyət nümunələrinin qorunmasına göstərdiyi xü-

Mehriban Xanım

Əliyevanın əməli fəaliyyətinin nəticəsi olaraq, Azərbaycanın görkəmli şəxsiyyətlərinin və əlamətdar hadisələrin yubileyləri YUNESKO çərçivəsində qeyd edilir. Mehriban xanım Əliyevanın YUNESKO-nun mənzil-qərargahında Xoşməramlı Səfirlərin toplantılarında, qurumun mötəbər tədbirlərində iştirakı, keçirdiyi görüşlər, YUNESKO-nun dünya mədəniyyəti və dayanıqlı inkişafda rolü, dünyada təhsilin vəziyyəti və digər aktual mövzularda çıxışları da böyük maraqla qarşılanır.

Göründüyü kimi, Azərbaycanın Birinci Xanlığının ölkəmizin təbliği və təqdimatında görüldüy işlərin məqyası geniş və çoxşaxəlidir.

Nəzakət
ƏLƏDDİNQIZİ

Səhidin həyat yoldaşı: Yeni illi ailəmizlə birlikdə bizə bağışlanan mənzildə qarşılıyacaq

Həyat yoldaşım Vidadı Qocayev 1992-ci ilin əvvəllerində könüllü olaraq Milli Ordu sıralarında Ağdam və Ağdere bölgəsində erməni qəsbkarlarına qarşı döyüşlərde iştirak etmişdi. Snayper idi. 1993-cü il iyulun 23-də Ağdam uğrunda gedən döyüş onun cəbhə həyatında sonuncu oldu. Aldığı qəlpe yarasından ayağını amputasiya etdilər, Bakıda həkimlərin göstərdiyi səyə baxmayaq, onun həyatını xilas etmek mümkün olmadı...



Gəncə şəhərindəki Əhməd Cavad adına 2 nömrəli tam orta məktəbin müəllimi Mehriban Qocayeva AZƏRTAC-in müxbirinə özür-gün yoldaşının yarıda qırılan özür yolu barədə bunları söyləyib.

Mehriban xanım Vidadının itkisindən sonra üç oğul övladını böyüdüb boy-a-başa çatdırıb. Onlardan ikisi ailə həyatı qurub, 4 nəvəsi var. Bakıda mühafizə xidmətində işləyən diğər oğlu Rufan hələ ki, subaydır. Dekabrin ortalarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Gəncə şəhərində yaşayış bir qrup şəhid ailəsi və müharibə əiline təqdim etdiyi üç otaqlı mənzillərdən biri de ona verilib.

"Düz 14 il oğlanlarım, gəlinlərimlə birlikdə kirayelərdə qalmışdır. Evsizliyin, şəraitsizliyin her üzünü görmüşük. Nəçə gündür ki, yır-yığışla məşğuluq, yeni mənzil köcməyə hazırlaşırıq. Yəqin ki, Yeni ili nevələrimlə birləşdə aldığımız təze mənzildə qarşılıyacaq. Sevincim həddi-hüdudu yoxdur. Şəhid ailələrinə bəxş etdiyi bu sevincə görə Prezident İlham Əliyev, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya çox minnətdaram. Müqəddəs kitabımızda da deyilir ki, dünyada yetim başı sığallamaqdan böyük savab yoxdur. Onların bağışlaşdıığı mənzil bizim üçün çox qiymətli hədiyyədir. Atası böyüdüyüm oğlanlarımı, eləcə də gəlinlərim və nevələrimi sevindirdiyi, bizi kirayənin qalmaqdan xilas edib rahat yurd-yuva, isti ocaq bəxş etdiyi üçün dövlətimizin başçısına qəlbimin dərinliklərindən gələn ən xoş arzularımı çatdırmaq istəyirəm. Elə bilirem ki, bu, çox böyük qədirbilenlik və şəhid ailəsinə, Vətən müdafiəcisinə göstərilən çox böyük ehtiramdır. Ailəmiz adından deyirəm: biz bunu heç vaxt unutmayacaq", - deyə Mehriban Qocayeva bildirib.

İcbari tibbi sigorta haqları hər ay əməkhaqqından tutulacaq



Azərbaycanda icbari tibbi sigorta haqları vergi ödənişləri kimi hər ay əməkhaqqından tutulacaq. SIA-nın məlumatına görə, bunu İcbari Tibbi Sigorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib. Onun sözlərinə görə, icbari sigorta sisteminin hansı bölge üzrə tətbiqinə başlanılmışından asılı olmayaraq, bütün ölkə üzrə

əhalidən sigorta yığımları gələn il aprelin 1-dən tətbiq ediləcək.

Z.Əliyev eləvə edib ki, gələn ildə dövlət neft sektorunda işləyən şəxslərin əməkhaqqından 2 faiz və işsətürən əməkhaqqı fondundan 2 faiz məbləğində icbari tibbi sigorta haqqı tutulacaq: "Özəl sektorda işləyən şəxslər isə 2020-ci ildə güzəştin edilməsi barədə qərar qəbul edildi. Bu məsələ əvvəlki qanunda nəzərdə tutulmurdu. Yeni qanunda isə güzəştli şəkildə 1 faiz məbləğində işçinin əməkhaqqından, 1 faiz məbləğində isə işsətürən əməkhaqqı fondundan tutulma olacaq. Diğər yenilik odur ki, əgər bir vətəndaşın əməkhaqqı 8 min manata qədərdirse, qeyd edilən həmin faizlər tətbiq olunacaq. 8000 manatdan yuxarı olan hissəyə isə 0,5 faiz tətbiq olunacaq".

Agentlik sədri qeyd edib ki, gələn ilin birinci rübündə icbari tibbi sigorta sisteminin tətbiqinə üzrə sərf ediləcək maliyyə yükünü dövlət öz üzərinə götürüb: "İcbari tibbi sigorta haqqında" qanunun əvvəlki varaiintında dövlət büdcəsində icbari tibbi sigorta xidmətlərinin göstərilməsi üçün adambəşinə 20 manatın ayrılması nəzərdə tutulurdu. Qanunun yeni qəbul edilmiş son variantında isə bu vəsaitin məbləği 90 manat olub. Bu məqsədə də növbəti ilin dövlət büdcəsində ölkənin 10 milyon əhalisi üçün 900 milyon manat məbləğində vəsait ayrılacaq".

27 dekabr 2019-cu il

NEWTIMES
ANALYTICAL INFORMATION

THE THINKING OF FUTURE
BİZ DÜNYA SİYASETİNİN BÜTÜN SİRLERİNİ AÇIQLA

SİYASƏT GEOSİYASƏT İQTİSADİYYAT BEYNƏLXALQ MÜNASİBƏTLƏR GLOBAL PROSESLƏR VƏ TRENDLƏR MÜSAHİBƏLƏR ŞƏRHƏLƏR KİBER MƏKƏN

BEYNƏLXALQ TƏŞKİLATLAR AVROPA ASİYA AMERİKA AFRİKA AVSTRALİYA VƏ OKEANIYA

Haqqımızda Arxiv Saytın xəritəsi Əlaqə

25 dekabr 2019

Sergey Lavrovun "qəribə" fikirləri: Ermənistanda yeni iki terror qaynağının formallaşması ehtimalı fonunda

Ekspertlər haqlı olaraq Rusyanın xarici işler naziri Sergey Lavrovun son İrəvan səfərində ifadə etdiyi bir sıra fikirlərinə iradlarını bildirirlər. Həmin fikirləri məhz Rusyanın xarici siyaset idarəsinin başçısının deməsi ona olan marağı daha da artırır. Çünkü Rusya-Azərbaycan münasibətləri dinamik inkişaf edir və şimal qonşumuz ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biridir. Ekspertlər isə hesab edirlər ki, münaqişənin "həlli açarı Kreml-dədir". Lakin S.Lavrovun İrəvandakı bəyanatlarından sonra həmin ekspertləri kədər bürüyüb. Ən azı, onlar açarın yerini "itiriblər". Çünkü S.Lavrov, faktiki olaraq, bir çox şeyləri alt-üst edən fikirlər səsləndirib.

Birtərəfli yanaşma, yoxsa diplomatik gedis: rusiyalı nazirin ziddiyətli mövqeyi

Ekspertlər haqlı olaraq Rusyanın xarici işler naziri Sergey Lavrovun son İrəvan səfərində ifadə etdiyi bir sıra fikirlərinə iradlarını bildirirlər. Həmin fikirləri məhz Rusyanın xarici siyaset idarəsinin başçısının deməsi ona olan marağı daha da artırır. Çünkü Rusya-Azərbaycan münasibətləri dinamik inkişaf edir və şimal qonşumuz ATƏT-in Minsk qrupunun həmsədr dövlətlərindən biridir. Ekspertlər isə hesab edirlər ki, münaqişənin "həlli açarı Kreml-dədir". Lakin S.Lavrovun İrəvandakı bəyanatlarından sonra həmin ekspertləri kədər bürüyüb. Ən azı, onlar açarın yerini "itiriblər". Çünkü S.Lavrov, faktiki olaraq, bir çox şeyləri alt-üst edən fikirlər səsləndirib.

Rusyanın xarici işler naziri İrəvanda deyib ki, "Dağlıq Qarabağ xalqı"nın qəbul etmədiyini Ermənistanda da qəbul etməyəcək. Bu kontekst onu göstərir ki, S.Lavrov "Dağlıq Qarabağ xalqı" anlayışını qəbul edir və Ermənistən mövqeyini haqlı sayır. Halbuki Azərbaycan Prezidenti "Valday" klubunun toplantısında aydın və konkret izah etmişdi ki, "Dağlıq Qarabağ xalqı" anlayışı yoxdur, uydurmadır. Dağlıq Qarabağda Azərbaycan cəmiyyətinin bir parçası kimi azərbaycanlı və erməni əhalisi yaşayır. İndi azərbaycanlıları erməni separatçı-terrorçuları öz yurdlarından qovublar və orada hələlik erməni əhalisindən qalanlar var. Digər qisim isə xaricdən köçürülen və Ermənistən ordusunda qulluq edənlərdir.

Deməli, birincisi, "Dağlıq Qarabağ xalqı" ifadəsini işletmək birtərəfli mövqə tutmaq deməkdir. Konkret olaraq, işğalçının hərəkətlərinə haqq qazandırmaqdır, ikinci, münaqişənin mahiyyətinin real proses olaraq təhrif olunmasıdır, üçüncüsü, faktiki olaraq, danışqlar prosesini yeni çətinliklərə atmaqdır. Çox təəssüf ki, bütün bunları Rusyanın xarici işler naziri öz fikirləri ilə yaradır.

Digər tərəfdən, S.Lavrov Dağlıq Qarabağdakı separatçıların danışqlarda bir vaxtlar iştirak etdiyini və Ermənistən keçmiş prezidentlərdən birinin onları müzakirələrdən çıxardığını söyləyir. Burada da dəlaşiqliq vardır. Əvvəla, Azərbaycan heç zaman məhz "Dağlıq Qarabağ xal-



MÜSAHİBƏLƏR



12 noyabr 2019. Ekspert: Avropanın erası bitir, Asiya başarıyyatın tarixini yazır



08 noyabr 2019. Erdoğan: "Trump qondarma "erməni soyqırımı"ni savaş adlandırmağa təklif etdi"



Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəlikləri twitterdə

Aktual Səfərlər



Tramp: Bütün ABŞ düşmanları "qorxu içinde qaćır"

↳ Davamı...

Diplomatik guşa



Sudan-Azərbaycan iqtisadi münasibətlərinin inkişafı Azərbaycan-Afrika münasibətlərinin inkişafı üçün da əsas yarada bilər

↳ Davamı...



Ambasciata dell'Azerbaijan @AmbasciataAZE

Video dedicato al 100° anniversario del servizio diplomatico della Repubblica dell'Azerbaijan #Azerbaijan #serviziодипломатico100

↳ Yeni layihə

İŞİD-in Əfqanistan istiqamətindən Mərkəzi Asiyaya və oradan da Rusiyaya təsir etməsini istisna etmir. İndi məsələnin başqa tərefi İŞİD-in məhz İrana çox yaxın olan Tacikistani hədəfə almasıdır. Belə görünür ki, Mərkəzi Asiya istiqamətindən da İrana problem yaratmağa başlayıblar.

Şübə yoxdur ki, bütün bu proseslər Cənubi Qafqazı da bir region olaraq daha çox həssas hala gətirir. Yəni, istenilən anda burada vəziyyəti xaosa sürükləyə bileyək hadisələr başlaya bilər. Həm İran, həm də Rusiya Cənubi Qafqazla həmsərhəddir. Rəsmi Moskva bir neçə dəfə açıq surətdə bu regionun həssaslığını vurğulayıb. Rusiya Təhlükəsizlik Şurası sədrinin bu il bir neçə dəfə Cənubi Qafqaza səfər etməsi və konkret olaraq, terror təhlükəsindən bəhs etməsi təsadüfi deyil.

Həmin bağlılıqlıda Rusyanın "Amulsar" mədəni və biolaboratoriyalar üzərində dəyanması adı hal deyil. Görünür, Moskva həmin qaynaqlarda terror təhlükəsini görür. "Amulsar"-dan alınan gəlirlər Ermənistən ərazisində Qərbin təsiri altında olan terror yuvalarının yaradılmasına sərf edilə bilər. Biolaboratoriyalar isə kütləvi qırğın silahı hazırlanıb, BMT-nin bioloji silahlарın hazırlanmasını qadağan edən qərarı vardır.

Belelikle, S.Lavrovun Ermənistana səfəri və orada Dağlıq Qarabağla bağlı bir-

Sergey Lavrovun "qəribə" fikirləri: Ermənistanda yeni iki terror qaynağının formallaşması ehtimalı fonunda

q"nın nümayəndəleri kimi danışqlarda separatçıların iştirakına razı olmayıb. Orada yalnız Ermənistən nümayəndə heyətinin tərkib hissəsi kimi iştirakdan səhbat gedə bilərdi. Eyni zamanda, Dağlıq Qarabağın azərbaycanlı icması da danışqlarda iştirak edə bilərdi. Bu səbəbdən S.Lavrovun situasiyəni məhz İrəvanın təqdim etdiyi formada təkrar xatırlaması müəyyən suallar doğurur. Yəni, faktiki olaraq, rusiyalı nazir işğalçının tərəfini tutur.

Bunlardan başqa, S.Lavrovun Ermənistən-Azərbaycan münaqişəsi ilə bağlı Nikol Paşinyanın sayıqlamalarını qəbul edilən fikir kimi təqdim etməyə çalışması daha böyük təccüb doğurur. Konkret desək, S.Lavrov hesab edir ki, istenilən razılıq Azərbaycan, Ermənistən və Dağlıq Qarabağı (yəni, ancaq oradakı separatçıları) qane etməlidir. Ermənistən və separatçı küləni nəyin qane etdiyi isə ayındır - onlar Azərbaycan ərazisində dövlət qurmadan bəhs edirlər. Deməli, S.Lavrov bu mövqeyi ilə Azərbaycanın ərazi bütövülüyünün pozulmasına haqq qazandırır, bununla da Kremlin de sözə ifadə etdiyi mövqeyə qarşı çıxır. Bu isə müəyyən dərəcədə "diplomatik separatizmdir" (bəlkə de bunun S.Lavrovun atasının erməni olmasına heç bir aidiyəti yoxdur). Hər bir halda, belə bir mövqenin dost Rusyanın xarici işler nazirinin dilindən səsləndirilməsi Azərbaycan cəmiyyətinə təəccüb ləndirməye bilməzdi.

Bunların fonunda S.Lavrovun Ermənistənə sosial-iqtisadi vəziyyəti sabitləşdirməyə istiqamətlənmış "geniş işlər" in aparılmışından bəhs etməsi də düşündürür. Çünkü belə bir proses qətiyyən getmir və əksinə, Ermənistənə daxili-siyasi vəziyyət hem də Rusyanın təzyiqləri ilə dəha da mürekkebələşir. Məsələn, biolaboratoriyalarla bağlı yaranmış vəziyyət buna əyani sübutdur. Moskva ABŞ-in yaradığı həmin obyektlərə daxil olmaq hüququnu tələb edir. Bir neçə müddətdir ki, İrəvan te-

rəddüd edir. Digər məsələ "Amulsar" qəzəl mədəni ilə bağlıdır. Burada da Rusiya ilə Ermənistən arasında fikir ayrılığı vardır. Belə ki, İrəvan Kremlin istədiyinə əməl etmir. Nəhayət, Ermənistənla Rusiya arasında Robert Koçaryana görə anlaşılmazlıq mövcuddur. Hələ də bu anlaşılmazlıq aradan qalxmayıb.

Eyni zamanda, Ermənistənə ümidiyəcək hər hansı siyasi və iqtisadi İslahatlar da həyata keçirilmir. Artıq N.Paşinyanın "məxməri inqilab" in "xarçqələri" aspektində nağıllarının da limiti tükənib. Xalq real nəticə arzulayır. Sözlə inkişaf olmur. Bəs onda Ermənistənə hansı sosial, siyasi və ya iqtisadi sabitlikdən səhbat gedir? Belçixir ki, S.Lavrov sadəcə Ermənistənində hakimiyətinin başına sığal çəkir. Məqsəd nədir? Məsələyə bir qədər geniş prizmədan yanaşıqdır, müəyyən geosiyasi məqamlar aydın olur.

Geosiyasi baxış: "ermənilər suyu bulandırı bilərlər"?

Hazırda Yaxın Şərqdə sürətlə geosiyasi mənzərə yeniləşir. Orada qüvvələr nisbəti çox dayanıqsızdır və Türkiyənin mövqeyi getdikcə güclənməkdədir. ABŞ da yenidən Suriyada feallığını artırır. Paralel olaraq, İranla bağlı situasiya gərginliyini saxlayır. Üstəlik, İraq və Livanda Tehrən mövqelərinə ciddi zərbələr vurulur. Bu proses bülövlükde Yaxın Şərqdə və ona yaxın regionlarda geosiyasi vəziyyəti dəha da mürekkebələşdirir. Həmin kontekstdə Tacikistanda İŞİD-in hərbi əməliyyat keçirməsi narahatlıq doğurub.

Rusya Federal Təhlükəsizlik Xidməti bəyan edib ki, bu, terrorun Yaxın Şərqdə postsoviet məkanına yayılması ehtimalını artırıb. Əslində, Rusiya təhlükəsizlik xidməti proqnozlarında daim

rəflə fikirlər səsləndirməsi ancaq münaqışa edən tərəflərə Moskvanın münasibəti ilə bağlı deyil. Burada global miqyasda forma-laşmaqdə olan geosiyasi mənzərənin təsiri də vardır. Konkret desək, Rusiya Ermənistənən yenidən terror mənbəyi olmasına önleməyə çalışıbilər. Orada yeni terror qaynaqlarının meydana gəlməsinə ehtimal vardır. Bunun kökündə Qərbin Ermənistəndəki fəaliyyətinin bir sıra aspektləri dayanır. Moskva bilir ki, N.Paşinyanı hakimiyətə Qərbin pulları gətirdi. Öncə Amerika və Avropa Ermənistəndə çoxlu sayıda səsial şəbəkə yaratdı və sonra ondan öz məqsədi üçün istifadə etdi. İndi kim təminat verə bilər ki, Qərb dayanacaq, yəni, yeni məhələdə Ermənistəndən region dövlətlərinə qarşı təzyiq kimi istifadə etməyəcək? Buna nail olmaq üçün rəsmi İrəvana pul və Dağlıq Qarabağı vəd etmək kifayətdir.

Reallıqda ki, Amerikanın bu regionda təzyiq etmək istədiyi dövlətlər az deyil: Rusiya, İran, Türkiye və hansıa məqamlarda Azərbaycan. Azərbaycan müstəqil siyasetinə görə bir sıra böyük dövlətlərin qəzəbinə tuş gəlib. Rusiya, Türkiye və İran isə regionda iddiaları olan dövlətlərdir. Diğer tərəfdən, məhz Cənubi Qafqaz Mərkəzi Asiyaya və oradan da Çinə təsir etmək üçün platsdarm rolunu oynaya bilər.

Belə görünür ki, S.Lavrovun ermənilərə sığal çəkməsi daha geniş və dərin kontekstə malikdir. O, Ermənistəni sakitləşdirmək və səhv etməməsi üçün başına ağıl qoymağa cəhd göstərib. Bunun üçün də ağızlarına yem atıb. S.Lavrov deyib ki, regionda geosiyasi mənzərə kəskin dəyişənə qədər münaqişəni sabit saxlamaq lazımdır. Yəni, vəziyyətdən asılı olaraq Rusiya mövqeyinə düzeliş edə bilər. Bu, ki-min xeyrinə olacaq? Bunu proseslərin konkret gedisini göstərəcək. Yəni, hələ heç nə itirilməyib.

27 dekabr 2019-cu il

2019-cu il də Azərbaycan üçün uğurlu oldu

Müstəqil Azərbaycan, Prezident İlham Əliyevin rəhbərliyi ilə, son 16 ildə böyük uğurlara və nailiyetlərə imza atıb. Ölkəmiz aparılan düzgün və məqsədyönlü siyasetin bəhrəsi olaraq dünyada öz sözü və mövqeyi olan, səmərəli iqtisadi təşəbbüslerin müəllifi kimi tanınan dövlət olaraq tanınib və qəbul edilir. Söhbət etdiyimiz müsahiblərimiz Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da özünün inkişafı və demokratik dəyişiklikləri ilə çoxsayılı uğurlara imza atacağını bildirdilər.

Millət vəkili Jalə Əliyeva:
“Prezident İlham Əliyevin bizim üçün açdığı yolla irəliləyirik”

- Bu gün bütün dünyada möhtəşəm bir abidə ucağıdır. Bu abidənin adı Azərbaycandır. Böyükən, inkişaf edən, gündən-günə dəyişən, kosmik sürətə irəliliyə doğru addımlayan böyük, nəhəng Azərbaycan və bu Azərbaycanın qurucusu, ilhamvericisi və hər bir vətəndaşının Prezidenti olmayı bacaran şəxs, əlbəttə ki, Prezident İlham Əliyevdir. Özünün, 16 il bundan əvvəl prezident seçkilərinə qatılarkən dediyi kimi, “Mən hər bir Azərbaycanlının Prezidenti olacağam” ifadəsinə, kəlməsinə, adına çox qısa müddətdə sadıqlığını nümayiş etdirdi. Ötən 16 il ərzində öz əməlləri ilə, quruluğu, təessübkeşliyi və səyələri ilə, həqiqətən də, hər bir azərbaycanlının yanında olmayı bacardı. Prezident İlham Əliyev doğulub-böyüdüyü evə, ailəyə, damarında daşıdığı qana layiqliyini sübut etdi. Ulu Öndər Heydər Əliyevin həm siyasi, həm fiziki, həm də mənəvi davamçısı olduğunu bütün dünyaya göstərdi. Bu gün, biz fəxr edirik ki, bir zamanlar Ulu Öndərin bəzə yadigar qoyub getdiyi qızıl kimi qiyometli kəlmələrdən biri olan “Mən fəxr edirəm ki, azərbaycanlıyam” kəlmesinin işığına qızındığımız kimi, biz bu gün həm də fəxr edirik ki, biz ölkə Prezidenti İlham Əliyevin bizim üçün açdığı bir yolla irəliləyirik. Bəli biz fəxr edirik ki, biz azərbaycanlıyiq, ölkəmizin Cənab İlham Əliyev kimi bir Prezidenti var. Bizi bölgədə və dünyada birincilər sırasına çıxartmağı bacaran bir insanla birlikdə biz gələcəyə doğru irəliləyirik. Biz, əlbəttə, onunla fəxr edirik ki, Prezident İlham Əliyev bu yolu tekbaşına getmir, Cənab Prezidentin en böyük arxası, dayağı olan xalq ilə birlilikdə, eyni zamanda, Onun ömrü-gün yoldaşı, ölkəmizin Birinci Xanımı, I vitse-prezidenti Mehriban xanım Əliyevadır. Heç təsadüfü deyil ki, bir atalar sözündə deyilir ki, hər uğurlu kişinin arxasında bir ağıllı qadın dayanır. Biz bunu Onların ikisinin timsalında görürük, uğur və ağıl, mərhəmət və xeyirxahlıq bu iki insanı birləşdirir. Mən Prezident İlham Əliyevə bundan sonrakı fealiyyətində də uğurlar arzulayıram. Arzu edirik ki, onların Azərbaycan üçün açdığı bu yol hər bir zaman işqli olsun, bizləri bir araya getirən Prezident İlham Əliyev bundan sonra da Azərbaycan var olduqca bizim yanımızda olsun və rəhbərimiz olsun.

Millət vəkili Elman Nəsirov:
“Azərbaycan artıq 16 ildir ki, etibarlı əllərdədir, davamlı və dinamik inkişaf tempinə malikdir”

- Tarix şəxsiyyətlər yetişdirir. Bu, aksiomdur. İsbata ehtiyacı olmayan, digər həqiqət də ondan ibarətdir ki, şəxsiyyətlər de tarix yaradır. Burada qarşılıqlı asılılıq mövcuddur. Asılılığın

unikallığı ondadır ki, tarix özünün mürəkkəb çağlarını yaşayarken, daha səxavətli olur. Dührələr doğulur. Onlar da tarixə borclu qalmırlar. Missiyaları Xilaskarlıq olur. Tarixin, dövlətin və millətin xilaskarı missiyası. Həmin missiyani müasir Azərbaycan dövlətçiliyi tarixində Ümummilli Lider Heydər Əliyev yeri yetirdi. Zəmanəmizin dühası, ilk növbədə, Azərbaycanın itirilmiş dövlətçiliyini bərpa etdi, ölkəni permanent xaos vəziyyətindən çıxardı, vətəndaş mühərabəsinin qarşısını aldı, ölkədə milli intibahə nail oldu, bütün sahələrdə dinamik inkişaf tendensiyalarının əsasını qoyma. Azərbaycanda siyasi sabitlik və inkişaf dövrü başlandı. Azərbaycan xalqı dövlətçilik qarşısında müstəsna və misilsiz xidmətlərinə görə Heydər Əliyevə əbədi olaraq minnətdardır. Həm də, ona görə minnətdardır ki, Ulu Öndərin şah əsəri olan müştəqil Azərbaycan, artıq 16 ildir ki, etibarlı əllərdədir, davamlı və dinamik inkişaf tempinə malikdir. Zəmanəmizin dühəsindən “Ona özüm qədər inanıram və geləcəyinə böyük ümidi bəsləyirəm” qıymətini alan Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gelecek inkişafının təminatçısıdır. Prezident İlham Əliyev rəhbərliyi altında, Azərbaycan son 16 il ərzində, özünün milli dövlət quruculuğu və idarəciliyinin növbəti şərfli mərhələsini yaşıyır. Prezident İlham Əliyev Azərbaycan tarixinə yeni missiya ilə qədəm qoymuşdur. Bu missiyanın fəlsəfəsi daha əvvəl “Əsl siyaset konkret, real iş görməkdən ibarətdir” deyərək ictimai fəaliyyətə başlayan Cənab İlham Əliyevin 16 il önce söylədiyi “Mən hər bir Azərbaycan vətəndaşının Prezidenti olacağam, hər bir Azərbaycan vətəndaşının qayğı və problemlərinin həlli yolunda bütün bacarıq və qabiliyyətimi əsirgəməyəcəyəm” fikirləri ile real məzmun kəsb etməyə başladı.

Millət vəkili Musa Qasımlı:
“Xalq Cənab Prezidenti müdafiə edir”

- 2019-cu il Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dövləti həm daxili, həm də xarici siyasetdə böyük uğurlar əldə edib. Ölkə daxilində, sosial-iqtisadi sahədə, idarəciliyidə islahatlar dərinləşdirilib və genişləndirilib. Bütün islahatların tərkib hissəsi kimi, kadr islahatları aparılıb. Aparılan islahatlar dövlət aparatinin daha əvvəl işləməsinə və vətəndaşların daha yaxşı yaşamasına yönəldilib. Bütün bunların hamısı ölkə daxilindəki sabitlik nəticəsində əldə edilib. Azərbaycanda yaradılan sabitlik təbii sabitlikdir, vətəndaş başa düşür ki, Prezident İlham Əliyevin yüksəltüy siyaset, onun maraqlarına cavab verir və həmin siyaset də gücünü xalqdan alır. Ona görə də, xalq Cənab Prezidenti müdafiə edir. Xarici siyaset sahəsində həm ikitərəflı, həm də çoxtərəfli diplomatiyada uğurlar əldə olunub. Ən başlıcası odur ki, qonşu dövlətlərlə normal münasibətlər qurulub, güc mərkəzləri ilə Azərbaycanın əməkdaşlığında irəliləyişlər əldə edilib.

Bundan başqa, Azərbaycan dünyasının bir çox ölkələrlə model ölkə halına gəlib. Beynəlxalq humanitar forumlarının, sivilizasiyalara daxil olmaqla keçirilməsi. Heç şübhəsiz, bütün bu uğurların arasında Prezident İlham Əliyevin Liderliyi amili dayanır. 2019-cu il belə əminliyə deməyə imkan verir ki, Azərbaycanın çox gözəl perspektivi vardır.

GÜLYANƏ

Sənət tariximizə möhrünü vuranlara dövlət qayğısı davamlıdır

Son illər Azərbaycan Prezidenti İlham Əliyevin imzalandığı sərəncamlar Azərbaycan dövlətinin inkişafına, onun sosial-iqtisadi bazasının yüksəlməsinə, regionların sosial-iqtisadi inkişafına, insanların rifah halının yüksəldilməsi istiqamətində islahatların həyata keçirilməsinə və s. yönəlmüşdür. Bu sərəncamlar dövlətin təməlinin möhkəmlənməsinə, Azərbaycanın dünyaya integrasiya tempinin artmasına töhfələrini verir. Prezidentin imzaladığı sərəncamlar sırasında Azərbaycanın millimənəvi dəyerlərinin keşiyində duran və onun inkişafına ömrünü həsr edən ziyalıların yubiley mərasimlərinin keçirilməsi, fəxri ad və mükafatların verilməsi də xüsusi yer tutur. Dövlət başçısının imzaladığı növbəti Sərəncamla milli mədəniyyətimizin inkişafına böyük təkanlar verən, Əlibaba Məmmədovun 90 ililiyi qeyd olunacaq. Sərəncama əsasən, Azərbaycan musiqi mədəniyyətinin inkişafı və təbliğində xüsusi xidmətlər göstərmmiş Əlibaba Məmmədovun anadan olmasının 90-ci ildönümünün layiqinə qeyd olunmasını təmin etmək məqsədilə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə tədbirlər planı hazırlanıb həyata keçirəcək. Sərəncamda göstərilir ki, dərin tarixi köklərə malik Azərbaycan xanəndəlik məktəbinin layiqli davamçısı kimi Əlibaba Məmmədov milli musiqi xəzinəsini daha da zənginləşdirmiş böyük sənətkardır. Klassik muğam ırsının saflığının qorunub-saxlanmasını yaradıcılığının başlıca qayəsinə çevirən ustad xanəndənin repertuarındaki muğamlar ifaçılıq sənətinin kamil nümunələri səviyyəsinə yüksəlmış və musiqi mədəniyyətimizin qızıl fonduna daxil olmuşdur. Özünəməxsus ifa üslubu, məlahətli səsi və yüksək səhnə mədəniyyəti Əlibaba Məmmədova xalqın sevgisini qazandırmışdır.



Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq

Dövlət başçısının daha bir Sərəncamı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair və publisist Məhəmməd Hadinin anadan olmasının 140 illiyi qeyd olunacaq. Sərəncama əsasən, böyük söz usta Məhəmməd Hadinin anadan olmasının 140-ci ildönümünün layiqinə qeyd olunmasını təmin etmək məqsədilə Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Yaziçılar Birliyinin tekliflərini nəzərə almaqla, mütəfəkkir şair Məhəmməd Hadinin 140 illiyine həsr olunmuş tədbirlər planını hazırlanıb həyata keçirəcək.

Qeyd edək ki, Məhəmməd Hadi XX əsr Azərbaycan poeziyasında romantizmin ədəbi cərəyan kimi təşəkkülü və inkişafında müvhüm xidmətlər göstərmışdır. Şərqi bədii-estetik fikir tarixinin dərin bilicisi olan bu qüdrətli qələm sahibi bütün istedadını doğma vətəninin mədəni tərəqqisi uğrunda mübarizəyə həsr etmişdir. Şairin dövrün mürəkkəb sosial-siyasi mənzərəsini dolğun əks etdirən, ictimai həyat hadisələrini fəlsəfi mövqədən işıqlandıran və eyni zamanda, özünün bənzərsiz sənətkarlıq xüsusiyyətləri ilə seçilən, maarifçilik ideyaları ilə zəngin əsərlərində elmin və mədəniyyətin təbliği başlıca yer tuturdu. Xalqları oyanışa və istiqlaliyyət uğrunda mübarizəyə səsləyen Məhəmməd Hadi azadlığı cəmiyyətin və şəxsiyyətin həyatının mənası sayaraq, onu daim romantik vüsətə tərənnüm etmişdir. Şairin mətbuat aleminə gəlisi 1905-ci ilin ortalarına təsadüf edir. M.Hadi mətbuatdakı şeirləri ilə oxucuların hörmətini qazanmışdır. M.Hadi tamamilə müəllimlikdən əl çəkir, 1905-ci ildə Həşterxana gedir, mətbuatda çalışmağa başlayır. M.Hadi “Heyat”, “Füyuzat” və “Bürhani-Tərəqqi” qəzetlərində elmə, maarifə çağırın şeirlər və intibah məsələlərinə dair məqalələr yazır. O, ən qabaqcıl fikirlərini vətənlərə bağlayır, ən dəyərli sözlərini vətəni tərənnüm edərkən işlədir. Bir sözə, vətən surəti M.Hadi üçün əziz idi. Vətənlərə qoşa işlətdiyi mövzu isə xalq ilə bağlı idi. Belə ziyalıların həyat və sənət, yaradıcılıq yolu öyrənilir və gənc nəslə təqdim edilir.

Nəzakət ƏLƏDDİNQIZI

Bakı metrosu dekabrın 31-də saat 01:00-dək xidmət göstərəcək

Bayram günlərində “Bakı Metropoliteni” QSC gücləndirilmiş iş rejimində çalışacaq. QSC-dən AZERTAC-a bildirilir ki, şəhərin mərkəzində yerləşən və kütəvli bayram tədbirlərinin keçiriləcəyi stansiyalara eləv işçi qüvvəsi cəlb olunacaq. Zəruri hallar üçün ehtiyat qatarlar nəzərdə tutulub. Bundan savayı, dekabrın 31-də paytaxtda keçiriləcək kütəvli bayram tədbirləri və ateşfəsanlıqla əlaqədar sərnişinlər üçün metropolitenə giriş saat 01:00-a kimi açıq olacaq. Həmçinin “Bakı Metropoliteni” QSC bu il de 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmşəlik Günü və Yeni il münasibətə sərnişinlərini xüsusi layihələrlə təbrik edəcək. Sərnişin axınının six olduğu “İçərişəhər”, “28 May”, “Elmlər Akademiyası”, “Koroğlu” və “Avtovağzal” stansiyalarının vestibüllerində bəzədilmiş şam ağacları夸raşdırılıb. Dekabrın 29-dan yanvarın 1-dək “A” və “Q”, eləcə də 2009-cu ilə qədər Bakı metrosunun xətlərində sərnişin daşımış “E” tipli vagonların qoşulduğu, yeni il rəmzləri ilə bəzədilmiş retro qatar “İçərişəhər” stansiyasının 1-ci yolunda nümayiş etdiriləcək. Yaşlı və orta nəslin nümayəndlərindən nostalji hissələr oyadan bu qatara hər kəs tamaşa edə, xatirə şəkli çəkdirə bilər. Bundan başqa, Yeni il bayramının əsas qəhrəmanları olan Şaxta baba və Qar qız bu il de sərnişinlərə görüşə gələcək.



Ermənistan: 2020-ci il üçün bədbin proqnozlar

İşgalçi ölkə yeni ilə sosial partlayış və uğursuz dövlət siyaseti ilə gedir

Müasir dövlətin və cəmiyyətin simasını göstərən ən əsas məsələ ölkəyə rəhbərlik edən prezidentin görüldüyü iş və xalqına, vətənəna mahəbbətidir. Bu gün Ermənistanda hökm sürən ağır iqtisadi və siyasi durum işgalçi ölkəyə rəhbərlik edən kükə "demokrat" faşist, qanıçən və cinayətkar Nikol Paşinyanın əsl simasıdır desək, daha obyektiv olar. İşgalçi ölkədə aparılan rəy sorğuları da bunu sübut edir. Belə ki, "Aykakan Jamanak" qəzeti yazır ki, Ermənistanda sosial-iqtisadi vəziyyətin durmadan pisləşməsi fonunda ölkə hakimiyətindən nərazılıq daha böyük sürətlə artmaqdadır: "Aparılan son rəy sorğuları, bir daha göstərir ki, əhalinin 78 faizi Nikol Paşinyan iqtidalarının hakimiyətdən getməsini istəyir. Bunu şərtləndirən əsas səbəblər isə təkcə sosial-iqtisadi amillər yox, eyni zamanda, son günlər ölkədə aparılan siyasi repressiya dalğasının genişlənməsidir".



Qəzet yazır ki, N.Paşinyan hakimiyətə geldiyi gündən iflic vəziyyətində olan ölkənin iqtisadiyyatı bu gün çıxılmaz böhran keçirməklə, uçuruma yuvarlanmaqdə olan Ermənistanda vəziyyəti daha da ağırlaşdırır. Xüsusilə də, Rusyanın yaxın dostu Ermənistana satdığı məişət qazının qiymətini bahalaşdırması ölkədə əhaliyə satılan təbii qazın və elektrik enerjisinin qiymətinin artmasına təkan verməkdədir.



Levon Keşayan:
"Ermənistanda Azərbaycanla münasibətləri qaydaya salmalı, işgal olunmuş torpaqları azad etməlidir. Öks halda, Ermənistən məhv qəçilməz olacaq"

Ermənistən tanınmış yazıçısı Levon Keşayanın ölkədə yaranmış ağır ictimai-siyasi və sosial-iqtisadi vəziyyətə etiraz olaraq, ona dövlət tərefindən verilən mükafatı almaqdan imtina etmesi də, bu fonda xüsusi diqqət celb edir. Parisde erməni lobbisinin vəsaiti hesabına nəşr olunan gündəlik "Ermənistən xəbərləri" jurnalında yazıcının vətən qarşısındaki xidmətlərinə görə, bir sıra həmkarları ilə yanaşı ordənə laiyiq göründüyü bildirilir. Qeyd olunur ki, L.Keşayan təqdimat mərasiminin keçirildiyi prezident sarayına gəlməməklə, tədbiri boykot edib. Yazıçı jurnalistlərə deyib ki, ölkə rehberliyinin apardığı səviyyəsiz siyaset nəticəsində əhalinin əksəriyyətinin yoxsulluğu son həddində yaşamasına, çoxlu sayıda erməniin doğma vətənini tərk edərək, xarici ölkələrə üz tutmasına etiraz əlaməti olaraq, belə bir addım atıb. L.Keşayan deyib ki, Ermənistən dəfələrlə dünyənin ən zəif iqtisadiyyata sahib və korrupsiyalasmış dövlətləri sırasına daxil edilib: "Ölkə iqtisadiyyatının 65 faizi 15



nüfuzlu ailənin inhisarında cəmləşib. Problemi həll etmək üçün Ermənistən hökuməti iqtisadi islahatlara start verse də, nəticə yoxdur. Ona görə də, ölkəni böhrandan qurtarmağın vacib yolu iri beynəlxalq layihələrə qoşulmaqdır. Bunun üçün Ermənistən Azərbaycanla münasibətləri qaydaya salmalı və işgal olunmuş torpaqları azad etməlidir. Öks halda, Ermənistən məhv qəçilməz olacaq".

2019-cu ildə Ermənistəni 895 minden çox erməni tərk edib

Əhalinin ölkəni tərk etməsinin səbəbləri, əvvəlki illərdəki kimi, dəyişməz olaraq qalib. "Aykakan Jamanak" qəzeti yazır ki, insanlar səfərlətdən, hüquqsuzluqdan, işsizlikdən, hakimiyət orqanlarının özbaşınlıqlarından, rüşvət və korrupsiyadan can qurtarmaq üçün ölkəni tərk edirlər: "Ermənistən Dövlət Statistika Komitesinin məlumat-

tına görə, ölkəni 895 minden çox nəfər tərk edib".

"Küməksiz İnsanlar" ictimai Birliyinin sədri Tatevik Becanyan yerli mətbuatı açıqlamasında bildirib ki, savadsız Nikol Paşinyanın iki il ərzində Ermənistəndən gedənlər ölkəyə gelənlərlə müqayisədə çoxluq təşkil edir.

İşgalçi ölkədə baş verən iqtisadi çətinliklər orduda da öz təsirini göstərir. Xüsusilə də, nəzərə alsaq ki, intihar, özüne və başqalarına qesd etmə halları insanın psixoloji gərginliyinin əlamətləridir, o zaman Ermənistən ordusundakı vəziyyətin hansı dözlülməz səviyyədə olduğu başadışlıdır. Ermənələrin ordusunda intiharlar, əsgərlərin öz aralarındaki münaqişələri və ölüm halları artıq mütəmadi karakter alıb. Bunun neticəsi olaraq, ölkənin içinde baş qaldırmış ciddi nərazılıq isə hökumət üçün başağrısına çevrilib. Hətta xeyli sayıda erməni Ermənistən Müdafiə Nazirliyinin binası qarşısına toplaşaraq, hesabat isteyiblər. Vəziyyətin belə ağırlaşdığını görün N.Paşinyan hökuməti isə ictimaiyyəti sakitləşdirmək üçün yalan maşını işə salıb. Hökumətə yaxın QHT və təşkilatların əliyə həyata keçirilən bu prosesin mərkəzində isə ordudakı ölüm halları-

nın gizlədilməsi və rəqəmlərin kiçildilməsi dayanır. Belə ki, həmin təşkilatların iddiyasına görə, guya erməni ordusunda intihar hallarının sayı azalmağa başlayıb.

Erməni mətbuatı hökumətin çi-xaracaq faktları ortaşa qoyduqdan sonra, rəsmi qurumlar susmağa məcbur olublar. Qəzetlərin yaydıqları məlumatlarda isə, vurğulanır ki, təkcə bu ilin ilk 11 ayı ərzində, Ermənistən ordusunda intihar edən əsgərlərin sayı 150 nəfərdən çox olub.

Beləliklə, ermənilər gec də olsa, anlaşımağa başlayıblar ki, bu rejimdən - Paşinyanın qurtarmağın vaxtı gəlib çatıb.

Beləliklə, proseslərin inkişaf istiqaməti 2020-ci ilin də Ermənistən üçün kifayət qədər ağır olacaq, bu kontekstdə təkcə sosial-iqtisadi yox, digər mühüm sahələrdə də vəziyyətin daha da pisləşcəyini göstərir. Söyügedən problemlərin həlli üçün Ermənistən ne maliyyə, ne digər iqtisadi resurslara, ne də xalqın etimadını qazanmış hökumətə malikdir. Öksinə, mövcud durum Ermənistən xalq və hakimiyət arasında yaranan uçurumun dərinleşdiyini göstərir və bu da, işgalçi ölkənin tənzəzləni sürətləndirən əsas səbəblərdən biri sayılır.

A.SƏMƏDOVA



Vətən daşına dönük çıxanlar...

RƏFIQƏ

Deyir Vətən bir millətin üzərində yaşadığı coğrafiyadır. Torpağı vətən edən millətin onda yaşadığı tarix, onunla qurduğu mədəniyyət əlaqəlidir. Vətən millətin doğulduğu, doyduğu, siyindiyi və maddi-mənəvi varlığını davam etdiridiyi yerdir. Vətən millətin evi, millət də vətənda yaşayış ailedir.

Vətən bizi qoruyan anadır. Biz onun sayesində inkişaf edir ve yetkinleşirik. Vətən gözümüzün dünyada ilk gördüyü torpaqdır. Bəs dünyaya bu torpaqda göz açan, bu torpağa siğınan, özünü "azərbaycanlı" sayan, bu vətənin "vətəndaşı" niyə vətən daşına dönük çıxır? Niyyət və əməli dərhal Azərbaycanda daxili sabitliy pozmağa yönələn, fealiyyəti ilə hər zaman ölkəmizin nüfuzunu zədələməyə çalışıan ifrat dağıcı müxalifət, əslində, antiazərbaycançı şəbəkənin bir təmsilisi kimi çıxış etdiyini, iştir-istəməz, faş etməkdədir. Bu aksiomadır ki, erməni xüsusi xidmət orqanlarına xidmət edən hər kəs, şübhəsiz ki, Azərbaycanın düşmənidir. Bu yerə ermənilərin dostları ilə dostluq edən "Milli Şura"çılar kimdir? Nə araşdırmaq lazımdır, nə də fikirleşmək. Cavab bəllidir. Vətən daşına dönük çıxanlar, bu ölü qurumda toplaşır. Ancaq bu gün ister Əlisi, Cəmili, İsası, Arifi... və bu kimi satqın və exlaqsızlar Azərbaycanda xoatik bir durumun formalaşmasını arzulalar da, arzuları elə bir daşa dəyir ki... sonda xalqın nifretinə düşər olurlar.

Hətta utopik olsa da, özlərini bugünkü Azərbaycan realilliklərində hakimiyətə "alternativ" ola bilecek bir qüvvə kimi təsəvvür etməkdə çətinlik çekirələr. Məhz bu səbəbdən, dağıcı müxalifət maraqlandırın əsas məsələ ölkəmizdə yenə qanunsuzluğun hökm sürməsi, insanların ən elementar hüquqlarının beşə, pozulduğu bir şəraitin yaranmasıdır. Çox da uzaq olmayan yaxın keçmişə nəzər salıqda, dağıcı müxalifət təmsilçilərinin öz mənafələri naminə, Azərbaycan xalqının faciələrlə üzleşməsinə hazır olmalarına dair konkret misallar çəkmək mümkündür. İndi də görünən odur ki, dağıcı müxalifət yenidən parlament seçkiləri ərefəsi Azərbaycanda növbəti faciələrin yaşanmasını, ölkəni anarxiya və xaos dövrünə sürüklənməsi arzusu ilə yaşıyırlar. Elə zənn edirlər ki, Azərbaycan əleyhine çıxan ən müxtəlif xarici qüvvələrlə böyük məmənuniyyətə işbirliyi qura biləcəklər. Ancaq onlar anlamırlar ki, artıq xəyallarında tutduqları həmin xarici qüvvələr də, artıq 23 dekabrda keçirilən belədiyyə seçkilərində Ə.Kərimlinin, I.Qəmərin, C.Həsənlinin, A.Hacıçılının... ümumiyyətə, dağıcı düşərgə camında olanları satqın və exlaqsızlara nifrat edərək, səslərinə səs vermədilər. Bax, budur dağıcı müxalifət "liderləri"nin kifələmiş düşüncələri. Ancaq anlamırlar ki, en böyük hakim olan zaman AXCP sədri Ə.Kərimli və onun ipli kuklası olan "Milli Şura"nın sədri C.Həsənlı, Müsavatın sabiq başqanı İ.Qəmər və indiki başqanı Arif Hacılov bu kimi satqın və exlaqsızlara xalqın, birmənli terzə, rədd etdiyi və keşkin nifretinə və qınağı ilə üzləşənlər nə vaxta kimi bu çirkin əməllərindən əl çəkməyəcəklər? Bu, artıq sağılmayan siyasi xəstelikdir. Bu siyasi xəstelik, illərdir ki, vətən satqınılığı ilə müşayiət olunur. Onların tek çəresi siyasi məzarlıqlıdır. Necə ki, ona doğru gedirlər...

Abşeronda üç il əvvəl törədilən dəhşətli qətlə bağlı məhkəmə başlayır

Abşeron rayonunda üç il əvvəl qətl töretdən təqşirənlərən Fuad Mustafayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb. AZƏRTAC xəbər verir ki, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Hakim İlham Mahmudovun icraatına verilən iş üzrə hazırlıq icası yaxın günlərdə keçiriləcək. Qeyd edək ki, 2016-cı ilde törədilən qətl hadisəsinin üstü bu ilin aprel ayında polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdiyi istintaq-əməliyyat tədbirləri nəticəsində açılıb.



27 dekabr 2019-cu il

Əli Kərimlinin Oqtay Güllalıyev planı baş tutmadı!

Hüquq müdafiəcisinin səhhəti ətrafında oyunbazlıq etməyə çalışan AXCP sədri yenə də yandaşlarının ətrafında gözükölgəli qaldı

Partiya sədrindən daha çox sosial şəbəkə bloğunu ilə məşğul olan AXCP sədri Əli Kərimlinin, avtomobilin diqqətsiz idarəsi nəticəsində, xəsarət alan hüquq müdafiəcisi Oqtay Güllalıyevin səhhəti ətrafında özünə xal toplamaq cəhdələri uğursuzluqla nəticələndi.

Artıq belli olduğu kimi, Heydər Əliyev Fonduun destəyi ile Türkiyənin İstanbul şəhərindəki Amerika Xəstəxanasında müalicə alan hüquq müdafiəcisinin səhhətində müsbət dinamika qalır və onda sağalma prosesi gedir. Bele ki, hüquq müdafiəcisinin xanımı Firuze Güllalıyeva bildirib ki, bir həftədən çoxdur, O.Güllalıyevin hərəkatı yüksəlmər, böyrəklərində kreatinin səviyyəsi azalıb və daha rahat nəfəs alır: "Oqtay, artıq sağ gözünü açır. Həkimlərin sözlərinə görə, komadan ayılma ehtimalı artır, amma buna hələ zaman lazımdır".

Əli Kərimli Oqtay Güllalıyevin sağalmasını və komadan ayılmasını istəmir

Bütün bunlardan sonra belə, sosial şəbəkələrdə var-gəl edən AXCP sədriin davranışları belə bir nəticəyə gəlməyə zəmin yaradır ki, Ə.Kərimli O.Güllalıyevin sağalmasını, komadan ayılmasını istəmir, əksinə, o, xəstənin



ağır vəziyyətdə qalması arzusunu açıq-aşkar, heç bir insani dəyərlərə siğmadan nümayiş etdirmekdədir.

Başqa tərfdən, bu gün "Milli Şura"da təmsil olunan digər şəxslər də, məsələn, Gültəkin Hacıbəyli və başqaları sözügedən məsələ ətrafında qeyri-insani davranışlar nümayiş etdirir, hüquq müdafiəcisinin guya ki, "ölümle çarşılığı" utanmadan dile getirirlər. Hətta vəziyyət o həddə qədər gəlib-çağıb ki, AXCP-də və "Milli Şura"da sırvı üzv olan insanlar "liderlerinin" bu cür davranışlarının doğru seçim olmadığını deyirlər.

Xalqda onlara qarşı yaranmış ikrah hissini daha da artırılmış olurlar

Fakt həm de budur ki, bu gün özləri "ana müxalifət" kimi təqdim edən "liderlər", əslində, daxillərindəki xəbisliklərini göstərməkle, xalqda onlara qarşı yaranmış ikrah hissini daha da

artırmış olurlar. Hətta ortada fakt ola-ola, bu cür seviyyəsiz davranışların sərgilənməsi isə, artıq kimin-kim olduğunu sübuta yetirmiş olur. Nəticədə isə, Ə.Kərimlinin O.Güllalıyev planı baş tutmadı ve hüquq müdafiəcisinin səhhəti ətrafında oyunbazlıq etməyə çalışan AXCP sədri yenə də yandaşlarının ətrafında gözükölgəli qaldı.

İsa Qəmbər, Vurğun Əyyub, Nicat Dağlar, Aqşın Yenisey və digər şəxslər də...

Onu da qeyd edək ki, Heydər Əliyev Fondu yalnız O.Güllalıyevin deyil, digər fərqli siyasi baxışları olan insanları da müalicələrə və cərrahiyə eməliyyatlarına göndərib. Daha dəqiq deyək, O.Güllalıyev birinci şəxs deyil ki, hazırlı xarici ölkədə müalicə almaqdadır. Ümumilikdə isə, bilavasitə fondun təşəbbüsü, eləcə də, ona edilən müraciətlər bir örnekdir, humanist aksiya nümunəsidir. Müsavatçıların sahib başqanı İsa Qəmberin Almaniyada müalicəsindən tutmuş, Vurğun Əyyuba qədər, jurnalist Nicat Dağlardan tutmuş, yazar Aqşın Yeniseyə qədər ve onlara müalicəye ehtiyacı olan şəxslərə qədər çoxsaylı humanitar addimlər, bu gün də yaddaşlardadır. Məhz buna görə, bəzi Kərimli tipli "liderlər" siyasi dividendlərini güdməkdən, reallığı dərk etməli, heç olmasa, ömrülərində birçə dəfə də olsa, insanlığı anlamalıdır.

Rövşən RƏSULOV

Müxalifəti iflas gözləyir




Mətbuat Fonduun sədri Umid Rəhimoglu: "Bir yol var, o da seçki yoludur"

- Müxalifət düşərgəsini təmsil edən şəxslərin hədələyiçi tonla danışmaları qəbul olunan məsələ deyil. Bir yol var, o da seçki yoludur. Yəni əger sizin elektorat varsa, buyurun, seçkiləre qatılımın və öz sözünü ifadə edin. Yoxsa mən seçkilərə getmirəm və başlayıram, aksiyalar keçirməyə və bu kimi məsələlər düzgün deyil. Bu baxımdan da, bu cür çağırışları qətiyyətlə pisləyirəm. Azərbaycan cəmiyyəti və ölkəmiz üçün zərər gətirən bu cür hərəkətlərə yol vermək olmaz. Yaxşı oları ki, adları çəkilən qüvvələr belə hərəkətlər etməsinlər. Bu məkrili qüvvələrin ölkəmizlə bağlı xoşagelməz planları hez zaman baş tutmayıacaqdır. Çünkü bu gün Azərbaycan dövləti dünya ölkələri arasında öz sözünü demiş və hörmətinə qazanmış bir dövlətdir. Heç bir qüvvə ölkəmizin uğurlarına və inkişafına kölgə sala bilməyəcəkdir.



GÜLYANƏ



İlin son yazısı və ya yeni il qabağı ictimai arzular

Tahmasib Novruzov

Bu, bir qaçılmaz ənənədir ki, hər dəfə köhnə ilə yola salib, yeni il qarşılıqla ərəfəsində, insanlar yola salmaqdə olduları köhnə ilə bağlı özlərinə hesabat verir və yeni ilə bağlı gözləntiləri haqqında düşünürler.

Biz də, bu bəşəriyyətin bir üzvü, böyük VƏTƏNİMİZ olan YER kürəsinin bir sakini kimi bu ənənədən uzaq deyilik. Amma bu dəfə köhnə ilə yeni ilin qoşlaşdırıcı, mən bir vətəndaş olaraq, cəmiyyətimizlə bağlı düşüncələrimi oxucularımla bölüşməye ehtiyac hiss elədirdim. Şükürələr olsun Tanrıya, artıq neçə illərdir ki, her ilimizi bir-birindən xoş əhval-ruhiyyə ilə yola salır, yeni il daha böyük arzularla qarşılıyır. Ölkəmiz hər il yeni-yeni nailiyətləri ilə köhnə il yola salır və yeni böyük ümidişlər, arzularla təzə ilə qədəm qoyur. Ölkədə sabitlik hökm sürür, iqtisadiyyatımız ilə ilə ilə inkişaf edir, canımız Azərbaycanın beynəlxalq aləmdəki nüfuzu artmaqdə davam edir, ordumuz dünyanın en güclü orduları sırasında bərəqər olub, insanların sosial problemlərinin həlli ilə bağlı inqilabi addımlar atılır, en başlıcası, cəmiyyətimiz saflaşmaqdə davam edir. Ötən ilin en əhəmiyyətli hadisələri sırasında, məhz son iki mühüm amil xüsusi diqqəti çəkir və bu baxımdan, inanmamağa əsas yoxdur ki, növbəti ilde həmin məqamlı bağlı daha böyük dəyişikliklərin şahidi olacaq. Yola saldıqımız 2019-cu ilde qururverici, sevinc hissi ilə qeyd edilməli o qədər uğurlarımız oldu ki, onların hər biri haqqında yazmalı olsam, nəinki bir köşə yazıya, heç bütöv bir qəzetə de siğmaz. Odur ki, uğurlarımız haqqında düşünmeyi və qurur duymağı buraxıb oxucunun öhdəsinə, keçirəm birbaşa mələbin tən ortasına. Mətəlein ortasından isə, bizim gelən il üçün cəmiyyətimizlə bağlı arzularımız boyanır. İndi onları deyim, siz də qoşulan mənə və ürəkdən bir "AMİN" deyin. Birinci və en başlıcası, bədnəm qonşularımıza Allahdan bir azca ağıl istəyirəm. Bu bədbəxtlər hələ də anlamaq istəmir ki, məsələnin uzanması, son nəticədə, Ermənistan adlanan bir ölkənin varlığını sual altında qoyur. Deyərsiniz ki, çox yaxşı, qoy məhv olsun. Vallah, mən də onlara canım yandığından demirəm. Yenə özümüzə yazığım gəlir. Azərbaycan torpaqları hesabına yaranan bu dövlət məhv olsa və hayalar dövlətsiz qalsa, yenə daraşacaqlar dünyənin canına bit-bire kimi. Sonra başlayacaqlar qan sormaşa. Biz də, necə deyərlər, "Əli xoflu" millətik, yenə hamidan çox bizim onlara yazılığımız gələcək və keçirəcəyik yuxarı başa. Ora da keçən kimi deyəcək ki, bu yuxarı baş mənim ulu babam Aram Qutyan'dan qalıb. Odur ki, deyirəm, Allah könüllərinə inşaf, başlarına da ağıl qoysun ki, Qafqazlarda dincilik bərəqər olun. İkinci arzum, on illərdir eyleşdikləri postda milletə xidmət etmələrini unudub, özlərinə, balalarına, nəvələrinə, nəticələrinə, kötүcələrinə, hətta ayrıcalarına da villalar tikən memurlarımıza Allahdan inşaf, mərhəmət və bir az da vicdan diləyek. Onsuz da, onların da tamam dişləri çəkilməyə başlayıb, amma biz arzu edək ki, özləri haqqın yoluna gelsinlər və "stomatoloq"un naqqışına (məcazi mənədakı "stomatoloq"un kimliyini yazmağa nə hacət?), ya da kəlbətininə ehtiyac qalmasın. Nəhayət, üçüncü arzumuz da ibarətdir ondan ki, Allah bu millətə bir ağılli-başlı müxalifət yetirsin. Deyəcəksiniz ki, şükrər Allaha, noolub müxalifetimiz, qara yaxırlar, şər-böhtən deyirlər, hətta söyürlər. Daha neyələməlidir ki, müxalifət? Ele mən də onu deyirəm də. Allah bu millətə, bu ölkəyə qarayaxmadan, təhqirdən, şər-böhtəndən, söyüsdən iraq bir müxalifət yetirsin ki, onun da bu ölkənin inkişafında, az da olsa, payı olsun. Yəni reallığı qəbul eləsin, gerçək nöqsanlardan danişsin, konstruktiv fəaliyyətə cəmiyyətdə, heç olmasa, iki-üç faizlik reytinq eləde eləsin. Yoxsa bu gedişlə bəzim məməkətə müxalifəcilik institutu sıradan çıxacaq. Bir siyasi qüvvəni ki, cəmiyyətin bir faiizi qəbul eləmir, ondan nə müxaliflik gözləyə bilərik axı? Xülasə, mən yeni il qabağı ictimai arzularımı sadaladım. Amin deyən dillər var olsun. Deməyən bir-iki nəfər də olacaq ki, onlar da sağ olsun. Çünkü tək-tük pislər də olmalıdır ki, yaxırlar qiyətməni vermək mümkün olsun. Bu ilin son yazısında bu qədər. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni İl münasibəti bütün oxucularımı təbrik edir və 2020-ci ildə ölkənin qazanacağı uğurlarda onların da paylarının olmasına arzu edirəm. AMİN!

"Yurddas" partiyasının sədri Mais Səfərli: "İcazəsiz aksiyalara qatılmaq siyasi düşüklükdür"

- Aksiya keçirmək hər bir vətəndaşın hüququudur. Yəni bu konstitusiya ilə bize verilmiş hüququdur. Yeri gəlmmişkən, ən çox da bu hüquqdan radikal müxalifət düşərgəsini təmsil edən şəxslər ya-

Azərbaycan Mətbuat Surasının sədr müavini, Beynəlxalq Avrasiya

Qeyri-hökumət təşkilatlarının ictimai-siyasi həyatın demokratikləşdirilməsi, insan hüquq və azadlıqlarının qorunmasında rolü

Müasir dövrün ictimai təsisatları kimi, qeyri-hökumət təşkilatları hüquqi dövlət quruculuğu, ictimai-siyasi həyatın demokratikləşdirilməsi, insan hüquq və azadlıqlarının qorunması, cəmiyyətdə harmonik və sabit inkişafın təmin edilməsində əhəmiyyətli rol oynayırlar. Eyni zamanda, vətəndaş cəmiyyətinin aparıcı seqmenti kimi, qeyri-hökumət təşkilatları üçüncü sektorun, ümumiyyətdə, cəmiyyətin sosial-iqtisadi inkişafının en müxtəlif istiqamətlərinə - sülh və təhlükəsizliyin, dinc birgəyaşışın təmin olunmasına və bəşəriyyəti narahat edən problemlərin həllinə böyük töhfə veririlər. *Məhz bu baxımdan, son illər qeyri-hökumət təşkilatlarının cəmiyyətdə rolü və əhəmiyyəti nəzərəçarpacaq dərəcədə artmış və onlar çağdaş dünyada müterəqqi proseslərin aparıcı qüvvəsinə çevrilmişlər.*

Azərbaycanda da qeyri-hökumət təşkilatlarının yaranması və ictimai sektorun möhkəmlənməsi, büləvəsiti müstəqil Azərbaycan dövlətçiliyinin inkişafını şərtləndirən amillərdəndir. Son illər, bütün demokratik və inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycan Respublikasında da qeyri-hökumət təşkilatları vətəndaş cəmiyyətinin aparıcı qüvvəsi olaraq, demokratikləşmə, vətəndaş hüquqlarının müdafiəsi, hüquqi dövlət quruculuğu, sosial problemlərin həlli, maarifləndirmə, dünyaya integrasiya, Azərbaycan həqiqətlərinin dünyaya obyektiv çatdırılması və digər istiqamətlərdə fəaliyyətleri ilə böyük etimad ve rəğbət qazanmışlar. QHT-lərin və bütövlükde, üçüncü sektorun möhkəmlənməsi bu qurumların dövlət organları ilə münasibətlərinin inkişafına da təsirsiz ötüşməyib. Ardıcıl və sistemli səylərdən sonra dövlət organları ilə QHT-lər arasında tərefdaşlıq münasibətləri və əməkdaşlığın inkişaf etdirilməsi sahəsində müyyən müsbət nəticələr əldə edilmişdir. "Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası? qəbul olunmuş, Azərbaycan Respublikasının Prezidenti tərefindən QHT-ləre Dövlət Dəstəyi Şurasının yaradılması bare-đə Fərman imzalanmışdır.

İctimai sektorun möhkəmləndirilməsinin hazırlı mərhələsində dövlətin xüsusi diqqət yetirdiyi prioritet istiqamətlərdən biri de "Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyasının preamblesında qeyd edildiyi kimi, Azərbaycan Respublikasında ictimai həyatın demokratikləşdirilməsi namənə vətəndaş cəmiyyəti institutlarının inkişaf etdirilməsidir. Ölkəmizin süretli və davamlı iqtisadi və sosial inkişafı vətəndaş cəmiyyətinin fəaliyyətinə hərtərəfli kömək göstərilməsində dövlətin imkanlarını genişləndirir, qeyri-hökumət təşkilatlarını dəstəkləmək və təşviq etmək üçün dövlət siyasetinin təkmilləşdirilməsini şərtləndirir.

Qeyri-hökumət təşkilatlarına dövlət dəstəyinin məqsədləri cəmiyyetimizdə yeni münasibətlər modelinin formalasdırılması, vətəndaş cəmiyyəti institutlarının müasirleşdirilməsi, vətəndaş təşəbbüslerinin artırılması, milli maraqların qorunması sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin təşviq edilməsi, onların sosial əhəmiyyətli problemlərin həllinə cəlb olunması, dövlət və cəmiyyətin inkişafı üçün əhəmiyyət kəsb edən program və layihələrin maliyyələşdirilməsidir. Müasir dövrə qeyri-hökumət təşkilatları vətəndaş cəmiyyəti quruculu-

lər, habelə, donorlarla QHT-lərin qarşılıqlı səmərəli əməkdaşlığının yaradılması zəminində tədbirlər reallaşdırılmışdır.

QHT-lərin işinin canlanmasında, qarşıya qoymuşları vəzifelerin uğurla yerine yetirilməsində Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının mühüm rolü da daniılmazdır. Xatırladaq ki, adıçəkilən şura ölkə Prezidentinin 13 dekabr 2007-ci il tarixli Sərəncamı ilə yaradılmışdır. Şura fəaliyyət göstərdiyi dövr ərzində QHT-lərin bu və ya digər təşəbbüslerinin reallaşdırılmasını və maliyyələşdirilməsini həyata keçirmişdir. Bununla da, Azərbaycan tərixinde, ilk dəfə olaraq, QHT-lərin öz təşəbbüs və layihələrini həyata keçirmək üçün dövlətdən maliyyə dəstəyi almaları onların fəaliyyətində yeni mərhələnin əsasını qoymuş, ölkəmizdə vətəndaş cəmiyyətinin bərqərar olunması prosesinə əhəmiyyətli töhfəsini vermişdir.

Azərbaycan Prezidenti İlham Əliyev də dövlət başçısı kimi fəaliyyətinin ilk dövründə başlayaraq sosial-iqtisadi və siyasi istiqamətlərdə ardıcıl siyasi iradə nümayiş etdirdi. Ölkə rəhbərinin dəstəyi, təşəbbüsü və tövsiyəsilə QHT-lərlə dövlət organları arasında təmasların qurulmasına, qarşılıqlı inam və etimadın yaradılmasında mühüm uğurlar əldə edildi, QHT-lərin fəaliyyət mexanizmləri beynəlxalq standartlara uyğun qurulub və təkmilləşdirildi. Bunun bariz nümunəsi kimi, 2007-ci il iyulun 27-də ölkə Prezidentinin müvafiq Sərəncamı ilə təsdiqlənmiş "Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatlarına dövlət dəstəyi Konsepsiyası"nı göstərmək olar. Adıçəkilən konsepsiya ilə QHT-lərin fəaliyyətində və ümumiyyətdə, Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu prosesində yeni bir mərhələnin əsası, başlanğıçı qoymuş. Eyni zamanda, həmin konsepsiya dövlət organları ilə QHT-lər arasında səmərəli əməkdaşlığı təkən verdi və qarşılıqlı əlaqələrin inkişaf perspektivlərini müyyənləşdirdi.

Bu gün ölkəmizdə QHT-lərin maliyyələşdirilməsi, əsasən, Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən aparılır. Bu maliyyələşmənin mənbəyi dövlət büdcəsidir. QHT rəhbərləri, eləcə də, bir sıra mütəxəssislər maliyyələşmənin ildən-ilə dinamik şəkildə artırılmasının zəruriliyini vurğulayırlar. Bu halda isə, QHT-lərin cəmiyyətə daha çox fayda gətirəcəyi və imkanlarının genişlənəcəyi şübhəsizdir.

Bəzi mütəxəssislər QHT-lərin, başqa sözlə, vətəndaş cəmiyyətinin gücləndirilməsi, vətəndaş cəmiyyətinin fəaliyyətində ictimai fəallığın artırılması üçün dünya təcrübəsindən bəhrələnməyin çoxdan vaxtı çatdığını bildirirlər. Onlar Mərkəzi, Şərqi Avropa ölkələrinin təcrübəsini Azərbaycan üçün daha əlverişli sayırlar. Göstərirlər ki, Macarıstanda vergi ödəyiciləri gelir vergilerinin bir faizi vətəndaş cəmiyyəti institutlarına ödedirler. Slovakiyada isə korporasiyalar, habelə, ayrı-ayrı



Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fondu

KIVDF

www.kivdf.gov.az

Bu yazı Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkışafına Dövlət Dəstəyi Fonduñun maliyyə dəstəyi ilə "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" istiqaməti çərçivəsində hazırlanıb

Şəxslər öz gəlirlərinin iki faizini qeyri-hökumət təşkilatlarının hesabına köçürürlər.

Mütəxəssislərin digər qisminin fikrincə, qeyri-hökumət təşkilatlarının cəmiyyətdə oynadığı rol da, arzuolunan səviyyədə deyil. Onlar sosial-iqtisadi, ictimai sahələrə dərin-dən nüfuz edə bilmirlər. Bununla yanaşı, həm cəmiyyət dinamikası da Mərkəzi və Şərqi Avropa ölkələri ilə müqayisədə zəifdir. Bildirilir ki, məsələn, Bolqarıstanda qeyri-hökumət təşkilatlarının sayı 30 mindən çoxdur. Azərbaycanda isə, bu göstərici 3 minə qədərdir. Halbuki hər iki ölkədə - həm bizdə, həm də Bolqarıstanda, təxminən, eyni sayıda əhalisi yaşayır.

Azərbaycan Prezidenti İlham Əliyev "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli 1101 VQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədi ilə qərara alı-

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakiyyəti orqanlarının normativ-hüquqi aktlarının normativ-xarakterli aktlarının "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin məlumat versin; 1.3. Mərkəzi icra hakiyyəti orqanlarının normativ-hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlaşın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentine məlumat versin; 1.4. Həmin Qanundan iżli gələn digər məsələləri həll etsin.

2. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakiyyəti orqanlarının normativ-hüquqi aktlarının normativ-xarakterli aktlarının "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin məlumat versin".

VAHİD ÖMƏROV,
fəlsəfə üzrə fəlsəfə doktoru

Qış mövsümündə A, E və S vitamini ilə zəngin qidalar qəbul edilməlidir

Soyuq günlər yaxınlaşdıqca xəstəliklərdən qorunmaq üçün immuniteti gücləndirmek lazımdır. Bunun üçün A, E və S vitaminları qəbul edilməsi faydalıdır. Bibər, ispanaq, limon və narangi S vitamini ilə zəngindir. E vitamini isə daha çox yağlıarda, o cümlədən balıq yağında və findiq meyvəsində daha çox üstünlük təşkil edir.



AZERTAC xəber verir ki, bu barədə həkim-diyetoloq Leman Süleymanova deyib. Onun dediyinə görə, qış mövsümü zamanı balsanslaşdırılmış qida qəbul edilməlidir. Əlbəttə ki, hər kəsin fərqli seçimi ola bilər, lakin səhər yemeyinin bir dilim qızardılmış toast çörək, yumurta, 4 zeytun, bir qədər pendir və ya keşmikdən ibarət olması daha çox məsləhətdir. Xüsusilə qış mövsümündə orqanizm tələb etmədikdə də mümkün qədər çoxlu su, gün ərzində 10-14 stekan içilməlidir.

“Qış fəslində Omeqa-9 yağından istifadə etmək tövsiyə olunur. Lakin pəhriz rejimində olanlar Omeqa-3 yağına üstünlük verməlidirlər. Naharda et yeyilibsə, şam yeməyi zamanı balıq, toyuq, göbələk kimi zülallarla zəngin qidalardan istifadə edilməsi daha yaxşıdır. Həmin qidaları sevmeyənlər paxlalı bitkilərdən - qarğıdalı, noxud, lobyadan daha çox istifadə etməli və ya onları salatlara əlavə edib yeməlidirlər”, - deyə həkim-diyetoloq fikrini yekunlaşdırıb.

Venesiyada həyəcan təbili: Tarixi abidələrin 70 faizi təhlükədədir



Venesiyada son bir neçə ildə, xüsusen də cari ilin sentyabrından başlayan intensiv yağışlar şəhəri iflic etməkdə davam edir. AZERTAC xəber verir ki, sonuncu dəfə suyun səviyyəsi bu gecə bir dənə 119 santimetre qədər artaraq yeni təhlükə yaradıb. Veneto vilayətinin rəhbərliyi suyun səviyyəsinin düşməyini ümidi edir, çünki eks halda ərazi-dəki tarixi abidələrin 70 faizinin su altında qalma ehtimalı var.

Sel və aramsız yağan yağışlar turistlərin də şəhəri kütləvi tərk etmələrinə səbəb olur. Şəhərdə mağaza və qalereyalar bağlanıb, kafə və restoranlarda isə xidmet personalı uzun rezin çəkmələrlə gəzir. Şəhər bündəsinə ciddi ziyan vuran bu durumda vəziyyəti daha da gərginləşdirən jurnalistlər və bloggerlardır. Onlar durmadan “dehşətli” kadrlar paylaşıraq onszu da narahat turistləri bir az da qorxudurlar. Daha bir təhlükəli məqam isə Palazzo Ferro Fini sarayında su ile dolan qiymətli kitabxanalarda yaşanır. Könüllülər hazırda həmin kitabları toplayaraq daha təhlükəsiz yerlərə daşımışdır.

Rusiya qızılıa investisiya yatıracaq

Rusiya milli aktivlər fondundan qızılıa investisiya qoymağa hazırlanır. Bu barədə Rusiya Maliyyə naziri Anton Siluanov deyib. O, Rusyanın milli aktivlər fondundan qızılıa sərmayə yatırığı düşündüryünü söyləyib. Fondun gəlir mənbəyinin neft gəlirləri olduğunu bildirən A.Siluanov qiymətli metalların uzunmüddətli dövrədə daha davamlı olduğunu qeyd edib.



ELAN

Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai sinif müəllimi ixtisası üzrə II kurs tələbəsi Muradlı Fidan Şakir qızının adına verilmiş tələbə biletini itdiyi üçün etibarsız sayılır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təsviri incəsənət müəllimi ixtisası üzrə III kurs tələbəsi Hüseynova Novrestə Amil qızının adına verilmiş tələbə biletini itdiyi üçün etibarsız sayılır.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin İbtidai sinif müəllimi ixtisası üzrə II kurs tələbəsi Həziyeva Aytac Ayaz qızının adına verilmiş tələbə biletini itdiyi üçün etibarsız sayılır.

Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavini:

Valeh Məhərrəmli
Fətulla Həsənov

Ünvanımız: Bakı şəhəri,
Üzeyir Hacıbəyov
küçəsi, 66.

Şəhadətnamə: № 022492
<http://www.ses-news.az>
<http://www.sesqazeti.az>
E-mail: ses@sia.az
Tel: 598-33-90 Faks: 493-11-62

Redaksiyanın mövqeyi ilə müellifin mövqeyi üst-üstə düşməye bilər.

Qəzet “Ses”in komputer mərkəzində işləir, səhifələrin “Azərbaycan” nəşriyatında çap olunur
Qəzetdə AzəRTAC, SIA və AZADINFORM informasiya agentliyklərinin məlumatlarından istifadə olunur.

Qəzet
bazar və bazar
ertəsindən
başqa hər gün
nəşr olunur
Tiraj: 4600

Ses

Son sahifə

27 dekabr

BSU-da “İlin fəsilləri” adlı tədbir keçirilib



Bakı Slavyan Universitetinin Pedaqoji fakültəsinin təşəbbüsü və təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə “İlin fəsilləri” adlı tədbir keçirilib.

Tədbirdə BSU-nun rektoru, professor Nurlana Əliyeva, prorektörler, fakülte dekanları, kafedra müdürü, müəllim və tələbələr iştirak ediblər. Tədbirdə pedaqoji fakültənin Xarici dil müəllimliyi (rus dili) ixtisasında təhsil alan I tədris



ZÜMRÜD BAYRAMOVA

“Nar” Qusarın Ləzə kəndini 4G şəbəkəsi ilə təmin edib

Azərbaycanın bütün regionlarını yüksəkkeyfiyyəti və sürətli internetə təmin edən “Nar” ucqar kəndlərdə belə 4G şəbəkəsini genişləndirir. Mobil operator bu dəfə şəhərin səviyyəsindən 1300 metr yüksəklikdə yerləşən Qusarın Ləzə kəndini 3G/4G şəbəkəsi ilə təmin edib. Qeyd edək ki, bu, Ləzə kəndində quraşdırılmış ilk 3G/4G baza stansiyasıdır. İndi Ləzə kəndində yaşayan sakinlər, eləcə də kəndə gələn turistlər “Nar”ın yüksək-sürətli internetində yararlanıb.

“Nar” interneti bütün ölkə əhalisi üçün əlçatan etmək məqsədilə Bakı və Abşeron yarımadası ilə yanaşı, regionlarda, şəhər və rayon mərkəzlərində də baza stansiyalarının sayını daim artırır. Bölgelərə xüsusi dəqiqəti ilə seçilən “Nar” hazırda 54 region 4G şəbəkəsi ilə təmin edib. 4G və 3G baza stansiyalarının sayını sürətli artırmaqla mobil operator, Azərbaycanın en ucqar kəndlərini belə mobil rabitə xidmətlərilə təmin edir.


Aparılan təkmilləşmə işləri nəticəsində 4G şəbəkəsi hazırda ölkə əhalisinin 92 faizini, ölkə ərazisinin isə 74,3 faizini (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir.

Dayıoğlu böyrəyini 47 yaşlı bibisi oğluna bağışlayıb



Ailedə olan möhkəm bağlılıq qohumlar arasında öz böyrəyi tərəddüb etmədən digər yaxın qohumuna bağlılaşması da səbəb olur. Respublika Müalicəvi Diaqnostika Mərkəzindən AZERTAC-a verilən məlumatə göre, 47 yaşlı kişi üzərində böyrəkköçürmə əməliyyatı xəstənin dayısı oğlunun donorluğu sayəsində mümkün olub. Mərkəzin cərrah-uroloqu, tibb üzrə fəlsəfə doktoru Rəşad Şolanın rəhbərliyi ilə aparılan əməliyyat uğurla başa çatıb.

Cərrah-uroloğun verdii məlumatə görə, qohumdan böyrək köçürülməsinin öz üstünlükleri var: genetik bağlılıq səbəbindən böyrək yeni orqanızmə dəha yaxşı uyğunlaşır. Əməliyyatdan sonra resipi-yent özünü dəha yaxşı hiss edir, köçürülmüş böyrək tam normal fəaliyyət göstərir. Donor əməliyyatdan sonra gələn günlərdə ayaq qalxaraq yeməyə başlayıb. Bir neçə gün sonra onların hər ikisi tam sağlam vəziyyətdə evə yazılısa da, resipi-yent müəyyən müddət hələ də həkim nəzarəti altında olacaq.



Baş redaktor:

Bəhruz Quliyev

Baş redaktorun müavini:

Valeh Məhərrəmli
Fətulla Həsənov